



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 29 mart 2018-ci il Cümə axşamı № 66 (6955) Qiyməti 60 qəpik

Xəbər

**Naftalanda
sanatoriyyada
31 yaşlı
qadın
güllələndi**

yazısı sah.2-də

Gündəm

**Aprel döyüşlərinin ildönümü
ərefəsində Zakir Həsənovun Türkiyə
səfərinin əhəmiyyəti**



İşgalçi ölkənin savaş narahətliyi; politoloq: "Azərbaycanın strateji müttefiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var"

yazısı sah.3-də

**Elçibəyin komandasında təmsil
olunan prezidentliyə namizədlər...**

yazısı sah.5-də

**Putini Qorbaçovdan güclü
edən səbəblər**

yazısı sah.3-də

**Trampin Şimali Koreya ilə bağlı
verdiyi şok qərarın pərdəarxası**

yazısı sah.10-də

**Qarabağa sülhü vasitəcılər
yox, müharibə gətirə bilər -
mühüm gəlişmə**

yazısı sah.11-də

**"Aqrolizing" aqrar istehsalçıların
başına bəla olub**

yazısı sah.13-də

**ABŞ-dan Qarabağ açıqlaması -
"Separatçı rejimi tanımirik..."**

yazısı sah.11-də

Yol qəzalarını niyə durdurmaq olmur...

yazısı sah.12-də

**Türkiyədə dollar şoku - Azərbaycanda
nələr ucuza bilər...**

yazısı sah.14-də

**"Daşkəsən Filizsaflaşdırma"nın
300 fəhləsi maaşını ala bilmir**

yazısı sah.14-də

**Rusiyadakı yanığının
Azərbaycandakı AVM-lərdə
üzə çıxardığı həqiqətlər**

yazısı sah.12-də



Məzahir Pənahov:
"Təşviqat
kampaniyası heç
bir ölkədə ideal
ola bilməz"

yazısı sah.5-də

Moskva Ermənistanda hərbi mövcudluğunu gücləndirir

**İRƏVAN RUSUN ARXASINDAN ABŞ-A
"ƏLCƏK" ATDI - İŞGALÇI SEÇİMƏ SÜRÜKLƏNİR**

Düşmən ölkə rəsmisi Amerikanın "sanksiya siyahısı"na meydan oxudu; müdafıə nazirinin müavini: "Rusiyadan silah almağa davam edəcəyik"; erməni nəşri: "Moskvanın müstəmləkəsi və poliqonuna çevrilirik..."



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.9-də

**Ziya Məmmədovla Arif Əsgərovun dövlətə
verdiyi daha bir bədalaq üzə çıxdı**

Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmir yolu xəttində sərnişin qatarlarının alınması ilə bağlı vaxtilə səhlənkarlıq edildiyi haqda sensasion sayla biləcək açıqlamalar verib

yazısı sah.6-də



**Sabiq dövlət
müsavirindən
Abbas Abbasovla
bağlı şok
açıqlamalar**

yazısı sah.8-də



**Eldar Namazov:
"Məni daha çox
maraqlandıran
seçkidiən sonrakı
proseslardır"**

yazısı sah.7-də

11 aprel prezident seçkisi yaxınlaşdıqca, mediada ən çox müzakirə edilən məsələlərdən biri də yeni formalasacaq komanda ilə bağlıdır. Belə iddialar var ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 7 illik həkimiyətin başlangıcında bir sira "köhnələr" yeni komandaya olmaya bilər. Bu səbəbdən də seçki təbliğatı dövründə namizədlər tərəfindən sərt tənqidə moruz qalan məmurlar dərhal medianın da diqqət mərkəzine düşür ki, bu da təbiidir.



Seçkidən sonra Məmmədyarov istefaya gedir-iddia

Prezidentliyə namizəd xarici işlər nazırını sərt tənqid etdi; son illər "DQR"ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti XİN-in "dişsiz siyasetinin" nəticəsi hesab olunur

"Azərbaycanın hazırlığı dövründə milli varlığına ən böyük təhlükə mövqesizlik, laqeylik və bigənelilikdir".

Bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledəbatında Zahid Oruc bildirib. Prezidentliyə namizəd bir ildən artıqdır ki, Avropadan Azərbaycana qarşı terror təhdidləri, siyasi qətilərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqları xatırladıraq xarici işlər nazırı Elmar Məmmədyarov çağırış edib: "Mən hesab edirəm ki, bunun əhəmiyyətiniindi başa düşmək-

dəyik. Mən bu tribunadan xarici işlər nazırı Elmar Məmmədyarov çağırış etmək istəyirəm. Onsuz da on illərdəki, apardığın danışçılar haqqında bir dəfə de xalqa, nə də ki, Milli Məclisə hesabat verməmisen. Oلمazlımlı bir dəfə Avropa ölkəlerinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyayınız? Səfirlərə demək

mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himaya eleməkdə məqsədiniz nədir? Axi gördüyüüz kimi onlar dövlətə, Allaha, mənəviyata, hər şeye təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?"

E.Məmmədyarovun istefaya gəde biliçəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat və korrupsiyaya bu-

təessüf ki, illərdi XİN-i "hücum diplomatiyası"na kökləyə bilməyib. Son illər "DQR"ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyaset kursunda "dişsiz siyasetinin" nəticəsi hesab olunur. Azərbaycan iqtidarı Qərb dairələrində hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolü olduğu da deyilir. Xüsusən siyaset və informasiya texnologları belə hesab edirlər ki, nazir diplomatların seçimində de peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklə bağlı korruption faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu ba-



Rəy sorğusu: 84,1 faiz İlham Əliyevə səs verəcək

"ELS - Müstəqil Araşdırıcılar Mərkəzi" ölkə ərazisində keçirdikləri rəy sorğusunun nəticələrini açıqlayıb "ELS - Müstəqil Araşdırıcılar Mərkəzi" İctimai Birliyi prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında 68 rayonda (Naxçıvan MR-in ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.

Rəy sorğusunun nəticələrinin təqdimatında İctimai Birliyin rəhbəri İrədə Yaqubova bildirib ki, sorğunun ehətə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhər, 6,2%-ni qəsəbə, 43,4%-ni isə kəndlər təşkil edib.

Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyaseti qiymətləndirənlərin 94,1%-i bu siyaseti dəstəklədi, 2,9%-i dəstəkləmədi. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkib.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyaseti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyaseti dəstəklədi, 6,3%-i isə dəstəkləmədi. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib.

Son 5 ilədən Qarabağ probleminin həlli istiqamətində ölkə prezidentinin atlığı addımları qiymətləndirən respondentlər bu fealiyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab edib. 5,2% rəyi soruşulan ise cavab verməkdə çətinlik çəkib.

Sorgu zamanı respondentlərə "Növbəti prezident seçkiləri indi, məsələn, gelen həftə keçirilərsə, kimə səs verəndiniz" suala ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildirib. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyib. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənəli olaraq İlham Əliyevə səs verəcəklərini bildirib. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədir. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmediklərini bildirib. 6,5% respondent isə ümumiyyətlə, seçkilərdə iştirak etmədiyini etraf edib.

Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək

Aprelin 10-da Bakıda "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçiriləcək. "Report" bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadən xəbər yayıb.

Tədbir Berlin şəhərinin kardiologiya, neyrocərrahiyə və onkologiya üzrə ixtisaslaşan klinikalarının nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin Business və Texnologiya tərəfdası" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmek və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdəşlərinə səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

Forum zamanı biznes nümayəndələri yeni imkanlar əldə edə, yeni layihələr təqdim etmək və Alman-Azərbaycan six əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilər.



Prezidentliyə namizədlər hansı bölgədəndir?

Aprelin 11-de ölkəmizde keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki mərafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təsviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təsviqat səsverme gününe 23 gün qalmış başlayır və səsvermenin başlamasına 24 saat qalmış dayandırılır.

Dünyada adətən bu dövrde prezidentliyə namizəd olan şəxslər haqqında bütün məlumatlar araşdırılırla, içtimaiyyətə təqdim olunur. Seçici üçün prezident kimi görmək istədiyi şəxsin indiye qədər nə işlə meşğul olması, hansı bölgədə dünyaya göz açması maraqlı olur.

"Yeni Müsavat" olaraq biz də bu nüansları nezəre alıb, prezidentliyə namizəd olan şəxslərin hansı bölgədən oluqlarını araşdırıb, oxuculara təqdim edirik.

Azərbaycanda prezidentliyə namizəd kimi 8 nəfər qeydə alınıb. Onlar Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədiyi verən, hazırlı-

dövlət başçısı İlham Əliyev, ADP-dən namizəd Sərdar Məmmədov, namizədiyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc, Yeni AXCP-dən namizədiyi verən Razi Nurullayev, BAXCP-dən namizəd Qüdrət Həsənquliyev, ASDP-dən olan namizəd Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev və MMP-dən namizədiyi irəli sürən Hafiz Haciyevdir.

Prezidentliyə namizəd İlham Əliyev 1961-ci il 24 dekabrda Bakı şəhərində anadan olub. Xələfi kəndində anadan olub. Qüdrət Həsənquliyev 9 dekabr 1965-ci ilde Naxçıvan Muxtar Respublikasının Culfa

rayonunda Əbrəequnus kəndində anadan olub.

Araz Əlizadə 1951-ci il noyabrın 3-de Bakı şəhərində alim ailəsində doğulub.

Fərəc Quliyev 22 dekabr 1962-ci ilde Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüp kəndində anadan olub.

Hafiz Haciyev 1956-ci ilin mart ayının 6-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub.

Razi Nurullayev 1 aprel 1971-ci ilde İmli rayonunun Xələfi kəndində anadan olub. Qüdrət Həsənquliyev 9 dekabr 1965-ci ilde Naxçıvan Muxtar Respublikasının Culfa

□ Əli RAIS,
"Yeni Müsavat"

Dünyanın eksər ölkələrində hər hansı strukturun rəhbəri dəyişilərək, on yaxşı halda həmin qurumun rəhbəri həyatında müəyyən dəyişikliklər aparılır. Qalan işçi heyət, xüsusile ixtisash kadrlara isə toxunulmur. Azərbaycanda isə bundan fərqli olaraq, rəhbəri dəyişən qurumda az qala qulluqçu heyətini de yeniləməyə çalışırlar.

Son illerde rəhbəri dəyişilən bir neçə iri dövlət qurumunun timsalında bunu aydın görmək olur. Məsələn, rabitə və yüksək texnologiyalar nəzəri dəyişəndə ilk vaxtlar hay-küylü hebsler fonunda nazırılıyın, onun müxtəlif bölmələrinin bütün yüksək rəhbər heyəti dəyişdirildi. Bir neçə aydan sonra orta rehbər heyətin yenilənməsi prosesi başlandı. Daha sonra isə aşağı mühəndis, hətta fəhlə heyətində də çoxsaylı insanlar, eksəriyyəti isə peşəkar mütəxəssisler işdən azad edildi. Onların yerinə gətirilən kadrların çoxu isə rabitə kimi peşəkarlıq tələb edən bir sahədən məlumatlıdır. Bunun nəticəsidir ki, rabitə sektorundan narazılıqlar getdiyər.

Bu günlərdə sahibkarlardan redaksiyamıza verilən məlumatlardan aydın olur ki, vergi sisteminde aparılan kadr islahatları da müəyyən problemlərə müşayiət olunur. Belə

Ekspert yeni nazirlərin kadr siyasetini dəyərləndirdi

Natiq Cəfərli: "Yalnız kadrlar deyil, idarəetmə fəlsəfəsi də dəyişməlidir"



Ramin Quluzadə



Mikayıl Cabbarov

ki, yeni nazirin yeni münasi-bətlər formalasdırmaq siyaseti nəticəsində çoxsaylı vergi emekdaşları başqa kadrlara evəz olunub. Yeni gələn kadrlar isə sistemdən, vergi prosesindən heç də tam məlu-matlı deyillər. Bu isə sahibkar-lara müəyyən çətinliklər yara-dır.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ölkədə elə sistem qurulmalıdır ki, məmurlar siyasi konyukturdan asılı olmasın:

"Nazirlilik işçiləri dövlət qulluqçularıdır. Onların peşəkarlığı idarəetmənin keyfiyyəti baxımından çox böyük

ehəmiyyət kəsb edir. Elə bir sistem olmalıdır ki, rəhbərlik dəyişəndə - məsələn, nazir dəyişəndə orta ve aşağı kadr heyətində heç bir dəyişiklik olmasın. Əlbəttə, yüksək rəhbər heyətin dəyişməsi lazımdır, lakin bu prinsip orta ve aşağı he-yətə aid edilməməlidir. Çox tə-essüf ki, Azərbaycanda belə sistemə kecid hələ baş vermə-yib".

Ekspertin fikrincə, vergi orqanları kimi iqtisadiyyatın aparıcı və həssas sektorunda peşəkar kadrların olması vacibdir: "Bu, birbaşa ümumi iqtisadi proseslərə, biznesin

durumuna təsir göstəren almaq üçün en əlverişli yol amildir. Vergilər, çox təessüf ki, uzun illərdən bəri biznes üçün en çox problem yaranan orqanlardan biri olub. Yeni dəyişiklikdən sonra iş çevrə-sində, biznesdə ümidi yara-nıb ki, vergilər öz nəzaret, yoxlama funksiyalarını yeni əsaslarla həyata keçirməye başlayacaq. Bu isə biznesə daha sərbəst nəfəs almağa imkanlar yaradacaq. Bu nöq-teyi-nəzərdən, vergi orqanla-rindəki kadr dəyişiklikləri, yenilənmə ola bilsin ki, peşəkarlıqla bağlı müəyyən problemlər yaratsın. Bunun qarşısını qəçiləz olacaq".

N.Cəfərlinin fikrincə, ra-bitə sektorunda da dəyişikliklər yalnız yeni idarəetmə metodunun tətbiqinə xid-mət etməlidir: "Azərbaycan-da uzun illərdir belə qayda formalasılıb ki, yeni nazir aşa-gıdan-yuxarı bütün kadrları özüne sedaqqət prinsip ilə yenidən seçir. Əger indi də bu prinsiple kadr yenilənməsi aparılacaqsa, onda təqdim olunan xidmətlərin keyfiyyəti getdiyəcə dəha da piş-leşəcək. Yox, əgər dəyişikliklər müterəqqi, dəha mü-asır idarəetmə fəlsəfəsinin təzahürü olacaqsa, çətinlik-lər yeni kadrların işi öyrən-məsindən sonra aradan qal-xacaq. Hər şey nazirlilərin problemlərə baxışı və idarəetmə fəlsəfəsinin dəyişmə-sindən asılı olacaq. Dəyişikliklər həm sistemi, həm də kadrları əhatə edəcəkse, müsbət nəticələri tezliklə özünü göstərəcək. Beləliklə də dövlət qurumları vətəndaşlarının, sahibkarların qor-xulu röyası deyil, dostuna çevriləcək".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

Beynəlxalq Bankda qəliz vəziviyət- filiallarını bağlayır

Ekspert deyir ki, iki xarici filialın bağlanması bankın onsuz da müsbət olmayan imicinə daha bir zərbə olacaq

Azərbaycan Beynəlxalq Bankının "ABB-Moskva" töreməsinin bu il aprelin 27-dək bağlanacağı gözlənilir. Bu səbəbdən "ABB-Moskva" bu il martın 20-dən "Təcili" əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.

O cümlədən "Universal", "Elite+" və "Xüsusi" əmanətləri üzrə vəsait cəlbini dayandırıb.

"ABB-Moskva" fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzəre alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edib. "ABB-Moskva" əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququnu verməkələri ilə bağlı son iki ilde əmanətçiye bankın faizlərlə birlikdə əmanəti tam həcmində əldə etməyə imkan verəcək", - deyər məlumatda vurğulanıb.

Qeyd edək ki, martın 14-də keçirilmiş bankın səhmdarlarının ümumi yığıncağında "Bank "MBA-Moskva", "ABB-Gürcüstan" və "Biznes-Rabite" MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.



Bəs görəsən, Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi davam edərkən, bu töremələrinin fəaliyyətinin da-yandırılması bankın beynəlxalq imicinə və onun gələcək-də xarici investorlar hesabına özəlləşdirilməsinə necə təsir göstərəcək?

"Yeni Müsavat" a açıqla-masında bu sualı cavablan-dıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Beynəlxalq Bankın həm Moskva, həm də Gürcüstan filiallarının bağ-lanması gözlənilən idi: "Çün-ki hər iki ölkədə ABB-nin fe-aliyyəti ilə bağlı son iki ilde əmanətçiye bankın faizlərlə birlikdə əmanəti tam həcmində əldə etməyə imkan verəcək", - deyər məlumatda vurğulanıb.

Qeyd edək ki, martın 14-də keçirilmiş bankın səhmdarlarının ümumi yığıncağında "Bank "MBA-Moskva", "ABB-Gürcüstan" və "Biznes-Rabite" MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

ləcəkdə özəlləşdirilməye ha-zırlanması baxımından həmin ölkələrdə olan aktivlərinin ləğv edilməsi və filialların bağlanması qərarı verildi".

N.Cəfərli onu da qeyd etdi ki, bu, sağlamlaşdırma pro-sesinin tərkib hissəsi olsa da, ümumilikdə bankın imicinə zərbə vuran addımlardan biri kimi də qəbul oluna bilər: "Gələcəkdə bankın özəlləşmə məsələsi gündəmə gəldikcə

bu addım beynəlxalq investorlar tərəfindən heç də pozitiv qiymətləndirilməyəcək. Ona görə de Maliyyə Nazirliyi, hö-kumət bu addımı atarkən es-lində pislənən pis variant ara-sında seçim etməli olub. Rentabelli olmayan və izafi xərclər tələb edən bu filialların fəali-yətinin davam etməsi daha pis variant idi. Digər tərəfdən, bu da pisdir ki, iki xarici filialın bağlanması bankın onsuz da

müsət olmayan imicinə dəha bir zərbə olacaq. London Ali Məhkəməsinin qərarından sonra onsuz da bankın imici ciddi zədələnmişdi. Bütün bunlar gələcəkdə ABB-nin özəlləşdirilməsi zamanı xarici investorların marağının azalmasına səbəb ola bilər".

İqtisadçının fikrincə, bu addımlar həm də onu göstərir ki, bankın özəlləşdirilməsi deyilən vaxtda baş tutmaya

bilər: "Maliyyə naziri Samir Şərifov qeyd etmişdi ki, bu ilin sonunda bank özəlləşməye açılacaq. Ancaq mən hesab edirəm ki, bu elə asanlıqla və tezliklə baş verməyəcək. Ən yaxşı halda özəlləşmə 2020-ci ilə baş tutə bilər. Bu baş tutsa belə, xarici investorların bu prosesde iştiraki sual altındadır. Bu qədər problemləri və məhkəmə çekişmələri olan bir banka xarici investorlar tərəfindən maraq göstərilməsi bir qədər müşkül məsə-lədir".

İqtisadçı ekspert əma-nətçilərin ABB-nin xarici filiallarında olan vəsaitlərinin qaytarılmasında hər hansı problem yaşanacağını ehtimal etmədi: "Belə olan halda məhkəmə çekişmələri başla-yaya bilər. Bu banka daha baha başa gələ bilər. Ölkə daxilində bəzən əmanətlərin qaytarılmasını gecikdirirlər, müey-yən problemlər yaşanır. Bu, Azərbaycan reallığına uyğundur. Ancaq xaricdə belə addım atacaqlarını düşünürüm. Çünkü bu bank üçün daha böyük problem yarada bilər. Məhkəmə çekişmələri başlayarsa, bank həm əma-nətçiləri qaytarmağa, həm də böyük cerimələr ödəməyə məcbur ola bilər. Bu baxımdan çalışacaqlar ki, dövlət vəsaiti hesabına da olsa, tezliklə bu əmanətləri qaytar-sınlar və məhkəmə çekişmə-lərinə yol açılsın".

□ **Nərgiz LİTİYEVA,**
"Yeni Müsavat"

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov günün aktual mövzuları ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Eldar bay, son günler Azərbaycan və Ermənistən tərəfindən verilən açıqlamalarda hərbi ritorikanın arttığı müşahidə olunur. Ermənistənin baş qərargah rəisi aprel savaşından keçən iki ildə erməni ordusunun gücləndiyini, yəni silahlardan əldə etdiyini deyərək Azərbaycan ordusunu hədələyib. Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev isə buna cavabında Azərbaycan ordusunun istənilən an Ermənistən ordusunu tamamilə darmadağın etmək, erməniləri fəlakətlə üz-üzə qoymaq qüdrətində olduğunu bəyan edib. Sizca, aprel savaşının ikinci ildönmüy ərafəsindən bu şəkildə hərbi ritorikanın artması yaxın vaxtlarda genişləyəsli hərbi əməliyyatların başlanacağıının signalları sıxılıqla bildirmi?



Eldar Namazovdan Ermənistənın son

- Məhz sizin qəzətinizə mən aprel döyüşlərindən bir müddət sonra silsilə müsahibəmdə qeyd etmişdim ki, aprel döyüşləri Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirdi və ordumuzun Qarabağ azad etməyə qadır olduğunu ortaya qoymuş. Bu da Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratmış ki, biz diplomatik sahədə də müəyyən uğurlar əldə edək və torpaqlarımızın azad olunması istiqamətində ciddi irəliləyişə nail olaq. Təəssüf ki, bir müdətdən sonra mən məcbur ol-

dum qeyd eləməyə ki, Azərbaycan diplomatiyası Azərbaycan ordusunun ona verdiyi bu imkanlardan yaxşı istifadə edə bilmədi və danışıqlar yənə də dalana dirənib, müharibə ehtimalı çox yüksəkdir, hətta 90 faiz əminəm ki, Azərbaycan ordusu ikinci hərbi əməliyyat keçirməyə hazırlaşmalıdır. Bu fikirlerin üzərində indi də qalıram. Birincisi, Azərbaycan ordusunun erməni ordusunun üzərində üstünlüyü şəksizdir. Bunu hamı qeyd edir. İkincisi, diplomatik sahədə təessüf ki, yeni yaranmış imkanlardan səmərəli istifadə edə bilmədik. Torpaqlarımızın azad olunması işi yene də Azərbaycan ordusunun üzərinə düşəcək. Mən əminəm ki, ordumuz belə bir əmr alanda bu vəzifəni layiqində yerinə yetirəcək. O ki qaldı son günlərdə erməni tərəfinin yenidən hədələyici bəyanatlarla çıxış eləməsinə, bunun da öz səbəbi var. Bu da ondan ibaretdir ki, bu yaxınlarda Rusyanın Müdafiə Nazirliyi ilə six eməkdaşlıq edən, faktiki olaraq Rusyanın hərbi nazirliyinin analitik mərkəzinin böyük bir təhqiqatı işıq üzü gördü. Strategiyaların və Texnologiyaların Araşdırma Mərkəzinin rəhbəri Rusiya müdafiə naziri yanında İctimai Şurานın üzvüdür. Bu mərkəzin çap elədiyi böyük bir kitabda açıq-aydın göstərilib və faktlarla sübut edilib ki, Ermənistən ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur. Həm sərf herbi-təx-noloji baxımdan, həm iqtisadi potensial baxımdan, həm deməqrafik potensial baxımdan Azərbaycan Ermənistandan qat-qat üstündür, növbəti hərbi savaşda Ermənistən ordusu Azərbaycan ordusuna meğlub olacaq. Məhz bu araşdırma işıq üzü görəndə sonra erməni tərəfindən isterik bəyanatlar verilməyə başlayıb. Erməni generalın və digər erməni rəsmilərin bu cür bəyanatları boş söhbətlərdir. Aprel döyüşlərindən sonra ermənilər hətta bəyanat verirdilər ki, onlarda guya nüvə bombası var. Açıq savaşda uduzan tərəf həmişə bu cür isterikadalar olur və möcüzəyə inanmağa başlayır. Necə ki, Hitler 1945-ci ildə sovet ordusu Berlinə yaxınlaşanda hamını inandırmağa çalışırdı ki, onların sehrlı silahı var, o silahı işə salacaqlar və sovet ordusunu Berlinin ətrafında meğlub edəcəklər, indi də erməni generallarının da bəyanatları məğlubiyətin astanasında olan tərəfin isterik bəyanatlarına bənzəyir. Ona görə də ermənilərin bu cür bəyanatlarına fikir vermək lazımdır. Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə tam hazırlıdır. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də mehz belə bir əməliyyatın keçirilməsinə hazırlıq mərhələsi idi. Siyasi baxımdan bu qərar nə vaxt veriləcək, bunu mənim üçün demək çətindir. Ona görə ki, burada çox amilləri nəzəre almaq lazımdır. Həm beynəlxalq du-

rum, həm başqa ciddi amillər məsələsi var.

- Azərbaycanın diplomatiyasını həyata keçirən hökumət orqanı Xarici İşlər Nazirliyidir. Bir çox ekspertlər də bəyan edirlər ki, Xarici İşlər Nazirliyi ordumuzla ayaqlaşa bilmir, diplomatik savasız yaxşı apara bilmir. Sizca, bu vəziyyəti düzəltmək üçün ciddi tədbirlər, kadr dəyişiklikləri həyata kecirləməlidir?

- Mən xarici işlər naziri cənab Elmar Memmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmadan öncəki dövrlərdə çalışmış vəzifələr ona imkan verib ki, dünya siyasetini, regionda gədən prosesləri yaxından izləsin ve dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitində uyğun diplomatlar, siyasetçilər və dinc şəraitdə uyğun diplomatlar, siyasetçilər var. Mənim şübhəm yoxdur ki, rəhmətlik Əbülfəz Elçibəyin də, Ayaz Mütəllibovun da dünya görüşləri, mülətə münasibətləri ölkəni yaxşı idarə eləmək üçün onlara tam imkan verirdi. Sadəcə olaraq, onların hakimiyyət dövrü müharibə dövrüne düşdü. Müharibə vəziyyətində isə siyasetçilərin qarşısında tamam başqa tələblər meydana çıxır. Müharibə şəraiti yox, dinc dövr olsayıdı, etrafımızda Belçika, Fransa, İngiltərə kimi ölkələr olsayıdı. Elçibəy və Mütəllibov bu dövləti çox yaxşı inkişaf etdirə bilədilər. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elman

sinə həyata keçirən hökumət
orqanı Xarici İşlər Nazirliyi
dir. Bir çox ekspertlər də bə-
yan edirlər ki, Xarici İşlər Na-
zirliyi ordumuzla ayaqlaşa-
bilmir, diplomatik savaşı yax-
şı apara bilmir. Sizcə, bu və-
ziyyəti düzəltmək üçün ciddi
tədbirlər, kadr dəyişiklikləri
həyata kecirilməlidirmi?

- Mən xarici işlər naziri cənab Elmar Memmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmadan öncəki dövrlərdə çalışmış vəzifələr ona imkan verib ki, dünya siyasetini, regionda gedən prosesləri yaxından izləsin ve dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitində uyğun diplomatlar, siyasetçilər və dinc şəraitdə uyğun diplomatlar, siyasetçilər var. Mənim şübhəm yoxdur ki, rəhmətlik Əbülfəz Elçibeyin də, Ayaz Mütəllibovun da dünya görüşləri, mülətə münasibətləri ölkəni yaxşı idarə eləmək üçün onlara tam imkan verirdi. Sadəcə olaraq, onların hakimiyyət dövrü müharibə dövrüne düşdü. Müharibə vəziyyətində isə siyasetçilərin qarşısında tamam başqa tələblər meydana çıxır. Müharibə şəraiti yox, dinc dövr olsayıdı, etrafımızda Belçika, Fransa, İngiltərə kimi ölkələr olsayıdı. Elçibey və Mütəllibov bu dövləti çox yaxşı inkişaf etdirə bilədilər. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elman

“Elmar Məmmədyarov XİN-dəki bir rə uyğunluq başında”

sunun gücünə arxalana bilmesək də Qarabağ məsələsi ilə bağlı çox fəal xarici siyaset yürüdürdür. İndi 2016-ci ilin aprel döyüşlərindən sonra vəziyyət tam fərqlidir. Yeni Azərbaycan ordusu Azərbaycan diplomatik yasi üçün güzel bir şərait yaratmışdır. Azərbaycan ordusu üstünlüğünü nümayiş etdirdən sonra bunu Vaşinqtonda da, Moskvada da, Brüsselde də, Parisdə də etiraf eləməya başladılar ki, Azərbaycan ordusu Qarabağı azad eleyə bilər, bu-na qadirdir. Belə bir şəraitdə mən hesab edirəm ki, "ənənəvi diplomatik strategiya aparmaq üçün biz danışqlara getmeliyik, ermənilər danışqlara gəlmir görək harada biz onlarla görüşə biləcəyik, şəkil çəkdirib danışqların davam etdiyini nümayiş etdirəcəyik" kimi stratejiya artıq yerimir. Bu stratejiya aprel döyüşlərinə qədərki dövrü əhatə edən bir yanaşma idi. İndi tamam başqa yanaşma lazımdır. Müharibə vəziyyətində olan və ordusu öz üstünlüğünü nümayiş etdirən bir tərəfin çox fəal, sərt diplomatik strategiya-sı olmalı ve tətbiq edilməlidir. Təessüf ki, biz hələlik bu strategiyanı görmürük.

- Rusiyada şəkillər başa çatdı. Azərbaycanda da bir neçə

mənistannda idarəciliyə bağlı dəyişikliklərin həyata keçirilməsi o deməkdir ki, artıq əsas xarici siyasetlə bağlı səlahiyətlər baş nazirin və parlamentdə hakim olan koalisiyanın üzərinə düşür. Belə şəraitdə güzəştleri gözləmək daha çətindir. Ona görə ki, koalisiyon hökumətdən güzəşt əldə etmək daha çətin olur, nəinki monolit hakimiyyət qurumundan. Odur ki, mən hesab etmirəm ki, bu proseslər başa çatandan sonra Qarabağ danışqları başlısa belə, ciddi effektli ola bilər. Xüsusən də mən yene o məsələyə qayıdıram ki, Azərbaycanın strategiyası dəyişməlidir. Son illərdəki ənənəvi strategiyadan əl çəkməliyik. Mən hər şeyi mətbəata açıqlaya bilmirəm. Ancaq Azerbaycan diplomatiyasını gücləndirmek üçün və Azərbaycan ordusunun əldə etdiyi üstünlükleri diplomatik sahəyə de getirmək üçün imkanlar var.

- Seçkilərdən söz düşmüşkən, Azərbaycanda hazırda prezident seçkisi kampaniyası gedir. Seçkiyə az vaxt qalıb. Prosesi izləyirsinizmi və proqnozlarınız necədir? (davamı növbəti sayımızda)

- Rusiyada seçenekler başa çatdı. Azərbaycanda da bir neçə

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Xaricdəki soyüş makinasının arxasından Abbas Abbasov


Çıxdı-sensasiyon iddia

2013-cü ildə "Milyarderlər ittifaqı" yaradaraq hakimiyyətə qarşı məkrli planda yer alan sabiq vitse-primyerin indi də "söyüş layihəsinin" sifarişçisi olduğu deyilir; ortada hansı sübutlar var?

Bir neçə müddətdir ki, Avropana moskunlaşmış bir dəstə Azərbaycan hakimiyyəti haqda on iyrinc formada antitəhlükət aparr. "Virtual terrorçu" adı alan bu dəstənin prezident İlham Əliyev, onun ailəsinə, həmçinin dövlətin ali rəhbərliyində təmsil olunan digər şəxslər qarşı yönəlmış kampanyasının arxasında hansı qüvvələrin dayandığına dair ən müxtəlif versiyalar səslənir.

Aydınlar ki, bu çirkin kampanya "demokratiya və insan haqları" kimi terminlərlə pərdələnsə də, əsas hədəf Azərbaycanın qaralanması, ləkələnməsi və beynəlxalq aləmdə nüfuzuna zərbə vurulmasıdır.

Cəmiyyətin ən fəal kəsimləri də getdikcə aşkar antimilli xarakter alan "söyüş layihəsinə" öz etirazlarını bildirməkdəirlər. Xüsusiilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu kampanyaya qarşı dirənişi və səylərindən sonra bu qrupa qarşı güclü ictimai qıraq formalaşıb. İndi cəmiyyəti daha çox maraqlandıran bu "virtual qəhrəmanların"



arxasındaki qüvvələrin tezliklə üzə çıxarılmasıdır. Bu işdə də media rəhbərlərinin, o cümlədən "Yeni Mütəvəkkil" qəzetinin apardığı araşdırmaçıları, İralı sürdüyü versiyaları xüsusi qeyd etmek lazım gelir.

Mətbuat Şurasının İdare Heyətinin üzvü Müşfiq Ələsgərinin bu mövzuda yazdığı məqalədə bu "qara əl(ler)in" kimliyi ilə bağlı sensasiyon iddia var. Məqalənin geniş variantı http://musavat.com/news/soyus-layihesi-nin-arxasinda-duran-istiqlalci-general-kimdir-sensasiyon-iddia_514736.html dərəcədən "Yeni Mütəvəkkil" qəzeti təfərruatlılarla varırıq. Məqalədən həmin sensasiyon iddianı olduğu kimi təqdim edir:

"Əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumatı əsasən deyə bilərik ki, bu

prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyeva qarşı yaradılan "Milyarderlər ittifaqı"nın ideya müelliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. "İstiqlal" ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən "söyüş layihəsinin" sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız və xain projenin "generalı" olduğunu dair faktlar var ortada. Abbasovun özüne yaxın şəxslər vasitəsilə "keçmişlərle" six əlaqə yaratdıq və onların əli ilə prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirilir.

Mətbuat Şurası yetkilisi A.Abbasovun keçmiş haqda olan xəbərlərə istinadən yazar ki, sabiq vitse-primyer "xoşuna gelməyen adamlarla müxtəlif kriminal vasitəsilə haqq-hesab çürüdüb, bu məqsədlə bəzi kriminal dairələrin imkanlarından geni yararlanıb". Görünür, Abbas mülliim belə mürəkkəb piramidalar qurmaqla artıq özünde Sorossayağı bütöv bir dövləti mənəvi terror hədəfinə çevirmek gücü hiss edir" deyə, M.Ələsgərlə məqaləsində yazar.

2013-cü il prezident seçkisi öncəsi "Milyarderlər ittifaqı" yaradın və bəzi Azərbaycan əsilli milyonçuları başına toplayan A.Abbasovun yenidən, bu dəfə 2018-ci il seçimində "zühur edəcəyi" əslinde gözlənilən idi. 5 il əvvəl Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatlar

Xalq artistinin atasını maşın vurub öldürüb

Xalq artisti Simarə İmanovanın atası vəfat edib. Axşam.az-in məlumatına görə, bu barədə xanəndənin yaxınları xəbər verib. Bildirilib ki, hadisə Novruz bayramı ərzəsində baş verib. Cəmaleddin İmanovu Cəlilabad rayonunda yolu keçərkən maşın vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.



Seyxin qardaşı GMO ittihamlarına cavab verdi

11 aprel tarixində keçiriləcək seçkilərdə iştirak edəcək presidentliyə namizədlər heftənin birinci, ikinci və üçüncü günləri İctimai TV-də debatə çıxırlar.



Dünənki debatda Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi Sərdar Cəlaloğlu (Məmmədov) çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüislam Hacı Allahşükür Paşazadə ilə bağlı sərt açıqlaması ilə diqqət çəkib. Seyxin Qubada 100 hektar yaxın torpaq sahəsinə zəbt etdiyini və orada geni dəyişdirilmiş meyvə ağacları (GMO-red) yetişdirdiyini söyləyib.

Modern.az saytı seyixin qardaşı, deputat Cəvənşir Paşazadə ilə əlaqə saxlayaraq, ondan ADP sədrinin ittihamlarına cavab istəyib. C.Paşazadə deyib ki, mətbuata bununla bağlı geniş açıqlama vermək fikri yoxdur.

"Sadəcə, onu deyə bilərem ki, bu cür adamlar seçkiqabağı ölkədə menfi imic formalasdırmaq isteyirlər. Daxilde nifaq salmağa çalışırlar. Bu cür fikirlərin esası yoxdur. Boş-boş söhbətlərdir. Ümumiyyətə, bu cür insanların mətbuatda geniş cavab vermək fikrim yoxdur. Belələri nə geldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr... Bir sözə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsəssiz fikirlər danışır..."

verən, Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail olan Abbas Abbasovun indi özünü bu cür əxlaqsız bir kampaniyada göstərəcəyi de belə de proqnozlaşdırılmışdır.

Hakimiyyətə bütün körpüleri yandıran A.Abbasovun bütün valyarişlarına baxmayaraq artıq 5 ildir Bakıya gelməsi yasaq olunub. "AzerRos"da son görevini A.Əsərqəllər Şurasına sədriyini bir neçə il əvvəl təhvil verib "siyasetdən çəkilirəm" deyə, ele o zaman da aydın idi ki, A.Abbasov xarakterində olan adam "siyaset meydanından" birdəfəlik çəkiləsi deyil,

bu, bəlkə də yeni bir oyun hazırlığı üçün "ehtiyat skamyada" dincəlmək şansıdır.

Amma 2018-ci il seçkisi 5 il əvvələ müqayisədə ciddi fərqlənilər. Çünkü A.Abbasov daha Rusiyadakı bəzi qüvvələrin xidməti üçün maraqlı deyil, Kremlin də 2013-də "əli yanıb" və bundan nəticəcə əlindən qıraq. Amma belə görünür ki, A.Abbasovun hakimiyyət hərəkəti və intiqam hissi indi onu virtual məkanın "azığın qəhrəmanları" ilə birləşdirib. Onu tanıyanların dediyinə görə, bütün kateqoriyadan olan insanlarla ünsiyyət qurmaqdə usta olan A.Abbasov "vinillərlə" də çox asanlıqla anlaşıb. İddialar da bunu təsdiqləyir...

□ "Yeni Mütəvəkkil"

AMİP katibi "söyüş müxalifəti" ilə bağlı həyəcan təbili əldən

Əli Orucov: "Bu söyüş və təhqirlər sabah davaya, silahlı münaqişəyə çevrilə bilər"

Son aylarda Avropana bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan "söyüş müxalifəti"nin getdikcə feallaşması gündəmən düşmür. Demək olar hər gün "söyüş müxalifəti"nin tomsilçilərinin sosial şəbəkələrdə canlı yayımı çıxıb Azərbaycan dövlətinin imicinə xələf gətirən açıqlamalar vermesi, hökumət rəhbərlik edənləri ən ağır formada təhqir etmələri ölkə daxilində böyük hiddət doğurmaqdadır.

Artıq tək iqtidar həmin müxalifəti"ne yönəlik edilən müraciətlər də durmadan artır.

Bu cür mübarizə xəttinin əleyhinə olan müxalif qurumlarından biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın katibi Əli Orucov "Yeni Mütəvəkkil" aqıqlamasında bəzə mübarizə üsulunu rədd etdiklərini

söyledi: "Mən demokratik və siyasi mübarizə üsulundan kənar hər cür vasitəni rədd edərək, bir daha vurgulamaq istərdim ki, ictimai, siyasi, o cümlədən hüquq müdafiəsi ilə məşğul olan hər kəs öz məsuliyyətini anlamalıdır. Söyüş, təhqir, alçaldılma, etik normalardan kənar və nifretə köklənən davranış və hərəketlər qəbul olunmazdır. Lakin hakimiyyətin üzərinə daha böyük məsuliyyət düşür. Ölkədə normal mübarizə mühiti yaradılmalı, qey-



ri-etik, əndəzəni aşa biləcək addımlara vəsile olmamalıdır. Məmurların siyasetlərə məşğulliyəti, insanları incitmələri, onlara yuxarıdan aşağı baxmalrı

nəticə etibarı ilə bu kimi xoşağelməz mənzərəyə getirib çıxarıb. Rəqiblərdən qısa olmaq, onların əvəzindən qohum-əqrəbasını incitmək, şərələmək, günahsız insanları həbəsə atmaq, mənəvi işgəncələrə məruz qoymaq qətiyyən olmaz. Hər kəs töretdiyi əmələ görə məsuliyyətə daşıdığı və cəza çekməli olduğu halda, hakimiyyət mənşubları qanunları kobud suretdə pozaraq ucdan-tutma cəza mexanizmini işə salır. Eyni zamanda insanların heysiyəti ilə oynamaq, onların şəxsiyyətinə hörmət qoymamaq təhlükeli meyllərin artmasına getirib çıxmaqdadır. İctimai fikrin formalaşmasında, millətin və xalqın taleyində və dövlətin idarəedilməsində rol oynayan hər kəs dəhə məsuliyyətli olmalı, mənəvi dəyərlərimizə, adət-ənənələrimizə saygı göstərməlidir. Xüsusiət də ölkənin ən böyük partiyası olan YAP qəbuledilməz bu kimi tendensialara rəvac verməməlidir. Belə halların qarşısının alınması kimlərə hənsiyyət məmərcətə mümkin deyil. Zamanında müxalif düşərgəye

qarşı da eyni üsul, oxşar dəst-xətələ yanaşılıb. Əger xətələrlərindən qıraq, her kəs cəmiyyətə saygı göstərməlidir. Söyüş məkanları təkcə hakimiyyəti hədəf almayıb, onların hədəfindən müxalif düşərgəsi de var. Həcəs söyüşə, təhqirə görə özünə haqq qazandıra bilməz. Gərginliyi aradan qaldırmak və həlimlik yaratmaq da hakimiyyətin elindədir. Cox təəssüf ki, sanki həm hakimiyyətdə, həm də kəndə bəzi qüvvələr söyüş və təhqirin davamlı olmasına, ya-xud da bunun qızışdırılmasında maraqlıdır. Rəqibin və qarşındakının kim olmasına baxmayaraq, siyasi mübarizədə həmişə etik qaydalar və müəyyən olmuş çərciveler gözönülməlidir. Əks halda, bundan da ağır xoşagelməz mənzərədən qaçmaq mümkün olmaz".

□ **Cəvənşir ABASLI,**
"Yeni Mütəvəkkil"

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər məhkəməyə verilib. Eks nazirin qızını məhkəməyə çəkənə "Eyfel" MMC tikinti şirkətidir. İddiaçı qismində tanınan tikinti şirkəti tələb edir ki, MMC ilə Nərgiz Eldar qızı Mahmudova, Q.Sahqasimov və T.Ozimova arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin.

MTN-in dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib. Yavər Qurbanov bundan sonra da qanunsuzluq etməkdə davam edib. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmətəbeli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamisi köçürülmədən sökməyə başlayılar. Söküntünə "Fədək" MMC aparıb. Sakinlər isə buna etiraz ediblər. 2017-ci ilin martında

mənzillərinin dağıdılmasına razı ola bilməzərlər. Çünkü bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Əsas da odur ki, MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub. Yada salaq ki, 2009-cu ildə Daxili İşlər Nazirliyinin yadıgi məlumatla əsasən Bakı şəhər sakini, "Eyfel" MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib et-

nun Nizami stansiyasının yaxınlığında çoxmətəbeli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəberlərə görə, o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan "Akula Akif" əlrilikdə 2010-cu ildə "ZAZ" MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

"Akula Akif" kimi tanınan Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudo-

Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

Sabiq nazirin xüsusi agenti olan "Akula Akif" in şərki Nərgiz Mahmudovanı tikinti şirkətindəki payından məhrum etməyə çalışır

Bununla yanaşı, "Eyfel" MMC hər 3 şəxs qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair telebi barədə qarşılıqlı iddia tələbi də iireli sürüb. Yasamal Rayon Məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra "Eyfel" MMC Bakı Apelasiya Məhkəməsinə müraciət edib. Ölkə.az-in məlumatına görə, şikayətə martın 30-da həkim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq. Sayt yazır ki, "Eyfel" MMC-nin rəhbəri Yavər Qurbanov şirkəti "MTN işi" nə görə hazırlıda axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevle birge təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə "at oynatdığı" dönmədə Yavər Qurbanov MTN-in (leğv olunub) dəstəyi altında bir sira qanunsuzluqlarla imza atıb. O, törətdiyi dələduzluq əməline görə 10 iddən artıq azadlıqdan məhrum etmə cezasına məhkum olunmalı olduğu halda



baş verən söküntü işləri gedərək məlum olub ki, bu MMC-nin təsisçisi Yavər Qurbanovdur. Onun keçmişə haqda məlumat alan sakinlər mənzillərində çıxmışdır, şirkətin təklif etdiyi şərtləri qəbul etmirdilər. Deyrələr ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürüne etibar edib

məkla yeni inşa edilən çoxmətəbeli binadan Rasif Sultanov adlı şəxse mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi başlanıb və Qurbanov həbs edilmişdi. Yavər Qurbanovun direktoru olduğu "Eyfel" MMC Bakı metrosu

Təhqirə görə mühacir Azərbaycana ekstradisiya da edilə bilər-hüquqsunas

Səadət Bənəniyari: "Həmin şəxslərin digər ölkədən bura gətirilməsi yalnız məhkəmə qərarı ilə mümkündür"

Son günler Avropada yaşayan bir grupp azərbaycanlı mühacir sosial şəbəkənin imkanlarından istifadə edərək, Azərbaycanda həkimiyətdə temsil olunan bir sıra şəxslər və onların ailə üzvlərinə qarşı təhqir dulu çıxışlar edirlər. Ekspertlər görə, mühacirler Azərbaycandan kənardə olduğuları üçün hüquq-mühafizə orqanlarının onlara əli çatmayacağım düşünürler. Buna görə onlardan bezişləri çıxışlarında təqnidən çox, təhqirə yol verirlər.

Bəs beynəlxalq hüquq normalarına görə bu şəxslər cəzalandırıla bilərmi?

"**Yeni Müsavat**"a mövzu ilə bağlı danışan hüquqsunas **Əsəbəli Mustafayev** bildirdi ki, həmin şəxslər məsuliyyətə cəlb oluna bilər: "Əgər hesab olunursa kimsə təhqir olunur, o zaman həmin şəxs təhqir edən yaşadığı yerde iddia qaldıra bilər. Yeni şəxsiyyətin toxunulmazlığı, nüfuz istenilən ölkədə müdafiə olunur. Sadəcə olaraq, onların yaşadığı Avropa ölkəsinə gedib, şikayət vermək olar. Şəxsin mühacirətdə olması heç nəyi deyisəmir. İstenilən adam həmin ölkənin qanunları çərçivəsində öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Onları Azərbaycana ekstradisiya da edə bilərlər. Məsələn, onlar barəsində Azərbaycanda cinayət işi qaldırlısa, hökumət ekstradisiya üçün müraciət edə bilər. Azərbaycan "Interpol"un üzvüdür. Ona görə də kimsə cinayət töredib, qaçıb gizlənirse, o zaman onu axṭarışa verib, tutdurmaq olar".

Hüquq müdafiəcisi **Səadət Bənəniyari** isə hesab edir ki, yalnız məhkəmə qərarı varsa, onları cəzalandırmaq mümkünür: "Həmin şəxslər ölkə daxilində qanun pozuntusu, cinayət törətməyiblər, onların digər ölkədən bura gətirilməsi yalnız məhkəmə qərarı ilə mümkünür. Məhkəmə qərarı yoxdursa, bu, mümkün deyil. Kiminə haradasa gedib cəzalandırılmasına gəlince isə bunun üçün həmin ölkənin daxili qanunları pozulmalıdır. Əgər ölkənin daxili qanunu pozulubsa, o zaman şəxsləri orada cəzalandırıla bilərlər. Cox zaman söz azadlığı ilə kimisə təhqir etməyi qarşıqlısalırlar. Sui-istifadələr əslində getirib bu kimi qarşıdurulmaları çıxarırlar. İndiki vəziyyəti abnormal hesab edirəm. Düşünürəm ki, bu, heç də doğru hərəkət deyil. Yəni mühacirətdə olan her hansı bir vətəndaşın dövlət qurumuna və nümayəndəsinə qarşı şikayəti varsa, bunun üçün Avropanın müvafiq qurumlarına müraciət edə bilər. Azərbaycan Avropa ölkəsidir və Avropa İnsan Haqları Məhkəməsində de bizim vətəndaşların şikayətlərinə baxılır. Onlar da bundan istifadə edib, öz hüquqlarını müdafiə edə bilərlər. Lakin görünük ki, sosial şəbəkələrə təhqirlərə keçiblər. Bunu doğru sayıram. İnsan var ki, mühacirətdədir, yaşamaya üçün oranı seçib. Belə olan halda vacib deyil ki, anadan olduğu ölkəyə qarşı eks-tebliğat aparsın. Əger ona qarşı heç bir kampaniya yoxdur, öz hüququnu müdafiə etmirsə, o zaman düşünürəm ki, sosial şəbəkələrə bu cür addimlər atmağa da gerek yoxdur. Yaxşı olar ki, ayrı-ayrı şəxsiyyətləri təhqir etmədən özlərinin hüquqlarını müdafiə etsinlər, yaxud da mövqelərini açıqlasınlar. Təhqir etməsələr, insanlarda daha çox müsbət rəy yaradırlar".

□ **Əli RƏIS,**
"Yeni Müsavat"

Ermənistən səfirlikləri qarşısında aksiyalar keçiriləcək

31 martda dünyanın müxtəlif ölkələrində Ermənistən işğalçı siyasetinə qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törediyi 31 mart soyqırımı 3 gün qalır. Hər il olduğu kimi, bu il də dünyamın müxtəlif ölkələrində Ermənistən səfirliklərinin binaları qarşısında etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu il qədər təkcə müxtəlif ölkələrdə fealiyyət göstərən Azərbaycanın diaspor təşkilatları, elecə də müxtəlif qurumlarımız deyil, mühacir azərbaycanlılar da yaşıqları ölkələrdə təcavüzkar dövlətin nümayəndəlikləri qarşısında coxsayı aksiyalar keçiriblər.

İsveçdə fealiyyət göstərən Azərbaycan Birliyinin sədri Kənan Hacıkbərəoğlu bu il elmi konfranslar keçirəcəklərini bildirdi: "31 mart soyqırımı ilə bağlı İsveçin Stokholm və Göteborg şəhərlərində elmi konfranslar keçirməyi planlaşdırılmışdır. Stokholmdakı tədbirdə xarici vətəndaşlar, İsveçin dövlət və parlament nümayəndələri iştirak edəcəklər. Göte-



bordakı tədbirdə isə siyasi partiyaların nümayəndələrinin iştirakını təmin edəcəyik. Bunu bağılı artıq dəvətlər də göndərmişik. Soyqırımla bağlı dəqiq məlumatları onlara çatdırmaq və soyqırım məsələsini geniş şəkildə müzakirə etmek gündəliyimizdə var. Isveç tərəfin bu məsələ ilə bağlı daha yaxından məşğul olmaları üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Bildiğiniz kimi, İsveç parlamenti qondarma erməni soyqırımı tanımışdır. Amma biz türkələrin buradakı fealiyyəti nəticəsində İsveç parlamenti bu qərarı redd etdi, qərarın qəbulunu dayandırdı. 2006-07-ci illerdə qəbul etdiyi soyqırımı tanima qərarını 2016-ci ilin

axırı, 2017-ci ilin əvvəllerində ləğv etdi. Bu məsələni tarixçilərin öhdəsinə verdi. Biz burada müəyyən işlərdə türk dərnəkləri ilə birgə fealiyyət göstəririk. İnanıram ki, türklər de bizim haqq səsimizə dəstək verəcəklər. Ermənilərin çirkin niyyətlərinin həyata keçməsi üçün biz burada üzərimi-

ze düşən bütün işləri həyata keçiririk". **Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev** 31 martda heç bir tədbir keçirməyəcəklərini qeyd etdi: "Soyqırımla bağlı tədbir planlaşdırılmamışımızın bir çox səbəbləri var. İlk səbəb odur ki, Avropada çoxluqdə olan 25 illik müxalifətin ortida dəstəyi ilə xaricdə keçirilməlidir. Amma bizim Haqq-Ədalət Təşkilatı və daha sonra da Avropa Azərbaycanlıları Milli Birlik Şurasının təşkilatçılığında 2011-ci ildən 2016-ci ilə qədər keçirdiyimiz mitinq və digər tədbirləri xüsusi hesabat formasında Avropanın, yaşadığım İsveçənin bezi dövlət dairələrinə təqdim edərək, bizi milliyyətçi və islamçı kimi qələmə veriblər. Avropada 20-30 nəfər azərbaycanlıların bir yere toplaşaraq, hər hansı bir məsələyə etiraz etmək, yaxud da dəstək verməyi heç bir effekt vermır. Ümumi məsələlərimiz iqtidarı və müxalifətin ortaqlıq dəstəyi ilə

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"



Sığan deşiyinin tədrisi

Zamin HACI
zaminhaci@gmail.com

"Gözlerin yaşaması, qəlbində göy qurşağı olmaz"
(hindu ata sözü)

Minal.info saytının əməkdaşı Sabirabad rayonunun Qalaqayın kəndindəki məktəbdən fotoreportaj hazırlamışdır, mən onu maraqla oxudum, şəkillərə baxdım, zövq aldım. Demək, məktəbə elə bir kökdər ki, bəlkə Pakistanın Bəlucistan vilayətində o cür darmadağın bina yoxdur. Palçıq yol, sınuq dərvaza, ucuq divarlar, deşik dam, müşəmbə çəkilmiş şübhəsiz pəncərələr... Mən Pakistanı ele-bela, mırta yazmadım, bizim hökumət oradakı dərələrdə indiyə qədər bir neçə məktəbi temir etmişdir. Bəs Sabirabada niyə pul verilməyib? Görünür, düzəldə-düzəldə gəlirlər. İnnallah, Əfşanistən və İran keçib, bir gün növbə Sabirabada çatacaqdır. Darixməq lazımdır.

Özü de Qalaqayın hələ magistrallı Bakı-Horadız yolunun üstündə bir kənddir, necə deyerlər, daima göz qabağındadır. İndi təsəvvür elə, bu rayonun gözden uzaq obalarında məktəblər necə durumdadır... Bəlkə bu səbəbdən hər il Sabirabad məktəblilərinin tələbə qəbulunda və buraxılış imtahanlarında göstəriciləri respublika üzrə en axıncı yerlərdə olur?

Hərçənd mən hökumətin yerinə olsam ümumiyyətlə bunları məktəb üzünə həsrət qoyaram. Çünkü dövlət tərəfindən elan olunan pambıqcılığın tərəqqisi planlarına Sabirabad camaati laqeyd yanaşmışdır. Keçən il en çok pambıq verən rayonlar arasında Sabirabadın adı yoxdur. Sən dövləti saymır, dövlət də səni saymır - qısa formulla belənçikdir. Misal üçün, her il dövlət büdcəsində milyonlarla dətəsi Naxçıvan rayonlarına niyə ayrırlar? Çünkü orada pambıq planı daima yerine yetirilmişdir. Hətta bu ilki prezident seçimlərində 8 namizəddən 5-i naxçıvanlıdır. (Bunu Pənah Hüseynovdan plagiarism elədim, onun müşahidəsidir. Sabirabadlı olduğu üçün respublikamızı regionla bölmək fikrindədir).

Qalaqayınlı məktəblilər sınıf otaqlarında sığanların gəzişdiyindən şikayətlənmişdilər, bu da növbəti savadsızlıq örnəyidir. Sığan var, lap yaxşı! Biologiya dərsi üçün eyani vəsaitdir. Biz Bakıdakı məktəbdə uşağa göstərməyə heç bir sığan desiyi de tapmırıq. Hər yeri asfaltlayıb, suvayıb, boyayıb mərmərləyiblər. Uşağının oxuduğu məktəbdə laboratoriya cəhənnəmə, heç adı kompüter sınıfı düzgün işləmir. Qapısından eşşək boyda qifil asılıb, kompüter dərslərini isə uşaqlar dəftərə mişka (yeni kompüter sığanı) şəkli çəkməklə öyrənirlər. Barı diri sığan olsa əylənərlər.

Yaxud, məktəbin divarı-damı uça bu yolla "Həyat bilgisi" fənnindən zəlzələ dərsini öyrənərsən. Damdan yağış axır - buyur, coğrafiyadan yağıntının tədrisi üçün eyani vəsaitdir.

Sığan yazdım, yadına düşdü, bunun yaxşı əhvalatı vardır, əsl uşaqlara öyrəniləsi söhbətdir. Demək, iki sığan balası olur, bunlar girir zirzəmidə süd dolu küpə. Biri dərhal batır, o biri pişiyin qohumu imiş, bunu gəlib xilas edirlər. Doğrusu bunda iibrətlik tema nə idi, heç özüm də bilmərəm. Hər halda siz uşaqlara danışın, sığan görəndə hörətələ yanaşınıslar.

Tənəsihət torbamızın ağızı açılıb, birini də guplayaq bura. Bir ağsaqqal varmış, bunun da üç oğlu. Ağsaqqal bir gün çəzmək üzrə olur, uşaqları yanına çağırır, deyir, size dərin məsləhətlər vermək istəyirəm. Deyir, gedin bir topa odun yiğin getirin bura. Gətirirlər. Ağsaqqal deyir indi bunları bir-bir sindirin. Sindirirlər. Sonra ağsaqqal bic-bic, bir növ, təzə torpaq satmış belediyə sədri kimi qımışib, deyir, oğullarım, indi bunları şələ bağlayın. Şələ bağlayırlar, ağsaqqal deyir, bunu sindirin görüm. Evin böyük oğlu heyvərə şey imiş, şələni basır dizinə, ortadan qırıb qoyur yere. Uşaqlar soruşurlar ki, dədə, indi burda məna ne oldu, bizə sözün, nəsihətin nə idi. Ağsaqqal deyir: "Ta heç nə. Eşşək şeysiniz, sizə nə başa salım?"

Məktəb proqramına belə elməldən daxil eləmək lazımdır. Yoxsa ağırsan kitabı, kosinus belə getdi, primadonna... üzr isteyirəm, piramidanın sahəsi elə geldi... Belə şeylərin həyatda heç bir praktik önəmi yoxdur. İsmiñiyelik halını öyrənince, özünə yiye tapsan yaxşıdır. Mənşələr alımlərdən yaxşı yaşayır, ancaq bizim təhsil sisteminde nəğmə dərsini yoldan ötenlər keçir. Paradoksal haldır. Öyrəniləsi elm qalib qırqaqda, bizə kvadrat təhlükə öydür.

"Qərb ölkələrindəki Rusiya diplomatlarının qovulmasından sonra mümkündür ki, başqa sanksiyalar da olsun".

Azərbaycannı Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə bu fikirləri "Skripal işi" ilə əlaqədar ABŞ-in 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmağa qərar vermişini, Rusiyanın Sietlədəki baş konssluguunu bağlaşmasının ardınca 18 Avropa ölkəsindən də Rusiya diplomatlarının qovulmasını, bu prosesin haraya aparıldığı "Yeni Müsavat" a şərh edərkən bildirdi.



Qərb və Rusiya arasındakı diplomatik savaş

Ekspertlər diplomatların qovulmasının ardınca daha ciddi proseslərin başlayacağı qənaətindədirlər

roparı sovet təhlükəsindən onların yekun rəyi Britaniyaməhz anqlo-sakson ittifaqı - ABŞ ve Britaniya xilas etmişdi. Bu baxımdan qite Avropası bu iki ölkəye borcludur, çünkü onların II Dünya mühəribəsindən sonraki demokratik inkişafı, iqtisadi rifahı məhz ABŞ-Britaniya cütlüyü sayesindədir. Həsab edirəm ki, AB tərəfindən Britaniyaya dəstək verilməsinə bu amil - Britaniyanın qite Avropasındaki mənəvi nüfuzu da mühüm rol oynayıb. Eyni zamanda, baş verənlər Böyük Britaniyanın qlobal geosiyasetdəki gücü və rolinin nümayişi baxımdan da əhəmiyyətlidir. "Brexit"dən sonra belə bir təsəvvür yaranmışdı ki, artıq Londonun nüfuzu daha da azalacaq və qlobal proseslərə təsiri məhdudlaşacaq. Son hadisələr isə bunun əksini ortaya qoymayıb".

Ş.Cəfərlinin fikrine, Rusiya hər baxımdan çətin durumdadır: "Moskva Qərin demarşına simmetrik reaksiya verməyə məcburdur. Əslində Qərbdə bu siyaseti planlaşdırın merkezler Moskvənin məməkən cavabını da hesablaşaraq bu oyunu qurublar. Yeni

Moskva da eyni sayda Qərb diplomatını ölkədən çıxaracaq və beləcə, gərginlik spiralvari şəkildə artacaq, münasibətlər dibe vuracaq... Kreml əlbəttə ki, bu oyunu görür, ortada olan niyyəti anlayır, lakin cavab verməkdən başqa yol tapa bilmir. Çünkü qarşı tərəfin demarşının cavabsız qoyması dünyada Rusiyanın zəifliyi barədə təsəvvür yarada bilər. Avropa Birliyi iyun ayındakı zirvə toplantısında bu məsələyə yenidən qayıdaq. Həmin vaxta qədər kimyəvi silahların qadağan olunmasına dair təşkilatın ekspertləri Skripal hadisəsi ilə bağlı araşdırmanı tamamlayıb, yekun nəticəni təqdim etmədirler". Politoloqa görə, əgər Solsberi şəhərində baş vermiş

kimyəvi hücum faktı gündəmi dəyişdi və Qərb Putinə qarşı əks-həmlə kimi bu hadisədə yaralandı".

Ş.Cəfərləri sonrakı gedışat barədə nikbin deyil: "Yeni "soyuq mühəribə" adlandırılın qarışdurmanın hansı həddə qədər gedəcəyini söylemək çətin olsa da, ümumi şəkildə aydın ki, Qərb Rusiyanın geri addım atmasını isteyir. Rusiyanın Qərb liderliyindəki dünyaya düzənine meydana oxumayı dayandıraraq 90-ci illərdə razılaşdırılmış oyun qaydalarına dönməyi tələb edirlər. Rusiya isə bildirir ki, mən 90-ci illərin Rusiyası deyiləm, güclüyəm, qüdrətli nüvə dövlətiyəm və mənimle hesablaşmalısınız. Putinin Vaşinqtona üvanlanmış çağırışlarının tərcüməsi budur ki, gəlin masaya oturub, II Dünya mühəribəsindən sonra olduğu kimi, nüfuz dairələri müəyyənləşdirək. Vaşinqton isə bu çağırışları eşitmir. Daha doğrusu, şəxsən prezident Tramp arada Putinle dialoq qurmağa cəhd göstərsə də, ABŞ "derin dövləti" hər dəfə bunun ardınca onu Rusiaya qarşı daha radikal addımlar atmağa sövq edir. Skripal olayı ilə bağlı ABŞ-in Britaniya hökumətindən daha sərt qərarlar qəbul etməsi də bu qəbildəndir".

"Rusiya prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir. Putin Martin 18-də prezident seçkisində qələbə çalıd, ancaq bu qələbənin həzzini ala bilmədi".

Yuxarıdakı fikirlər isə politoloq Elxan Şahinoğlu məxsusdur. Eksperthin sözlərinə görə, Putin, faktiki, tek qalib: "Hakimiyyət komandası onun əməkliyinə tabedir, yaradıcı yanaşma yoxdur. Komandanın biri vaxtında ona demədi ki, Krimi işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq. Yaxud başqası demədi ki, Amerikadakı prezident seçkisine qarışmaq, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz. Bunu Putinə demədiklərinə və Kreml sahibi də ancaq özünün beynindən çıxan qərarlarla hərəket etdiyinə görə Qərb tərəfindən cezalandırılır".

□ Cavid TURAN,
"Yeni Müsavat"

Son iller bir neçə yüksək vəzifeli şəxs iqtidarı komandasından uzaqlaşdırılıb. Kifayət qədər qüdrətli, nüfuzlu, təsir imkanına malik nazirləri prezident işdən azad edib.

Zaman-zaman mediada, sosial şəbəkələrdə, siyasi müzakirələrdə bu adamların iqtidara qarşı fəaliyyət göstərəcəyi ehtimalı nəzərdən keçirilib. Azərbaycandakı şərtlər sabiq məmurların açıq şəkildə hakimiyyətə qarşı çıxmalarını istisna edir. Ancaq gizli formada bu, mümkün sayılıb. Vaxtıla iqtidarı komandasından uzaqlaşdırılan bəzi sabiqlər sonradan siyasi müxalifətə aşkar-gizli ittifaka girərək hakimiyyətə müəyyən problemlər yaradıblar. Resul Quliyev, Əli İsanov, Lale Şövkət, Fərhad Əliyev və s. sabiqlərin nümunəsində bunu görmüşük.

Prezident seçkisi elan edildikdən sonra Azərbaycan siyasetindəki tendensiya sabiqlərlə bağlı məsələləri yenidən gündəmə getirib. Hətta Avropadan iqtidara söyüslər yağdırı dəstəyə sabiq nazirlərən hansılarda dəstək verdiyi deyil.

Iqtidarda eks məmurlara yanaşmada bəzi dəyişikliklərin olduğuna dair məlumatlar var. Bildirilir ki, sabiqlərin daha da incik salınmaması, iqtidarı və dövlət əleyhine çıxmamaları üçün önləyici tədbirlər görülür. Onlarla temaslar sıxlığındır, müəyyən güzəştərin tanınacağı deyilir. Buna baxmayaraq, sabiqlərin ciddi nəzarətdə olduğunu da istisna deyil. Sərancamında böyük maliyyə vəsaiti olan, geniş əlaqələr, əhəmiyyətli informasiyalara malik bu şəxsləri başlı-başına buraxmaq da doğru yanaşma sayılmalıdır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Yeni Məsəvət" açıqlamasında bildirdi ki, vəzifəsini itirən hər bir məmur bir müddət dövlə-



Eldar Mahmudov

Ziya Məmmədov

Fazil Məmmədov

Sabiq nazirlərlə bağlı politoloqdan şok açıqlamalar

"Onların xaricdə külli miqdarda pulları var, övladları da oradadır...;

"Dövlət işdən çıxarılan nazirləri ciddi şəkildə nəzarətdə saxlamasa..."

Qabil Hüseynli: "Avropadan söyənlərə içəridən məlumatlar çatdırılır, yoxsa belə guruldamazlar"

tin nəzarəti altında olur: "Dünəninin her bir ölkəsində praktikada belədir, yüksək vəzifə tutmuş məmür vəzifədən getdikdən sonra tutduğu ranqdan asılı olaraq, bir müddət dövlətin xüsusi daxili kəşfiyyat orqanlarının nəzarəti altında olur. İzlənilir, hər bir hərkəti kənardan müşahide olunur, nəzərdən keçirilir. Bizim ölkəmizdə də belədir. Hüquq-mühafizə və xüsusi xidmət orqanları vəzifədən çıxarılmış şəxsləri nəzarət altında hök-

mən saxlamalıdır. Elə vəzifə tutmuş şəxs var ki, ölkəni tərk etməsi mümkünüsüz sayılır. Məsələn, müdafiə nazirini misal çəkə bilərik. Eləcə də Milli Tehlükəsizlik Nazirliyinin eməkdaşlarının ölkəni tərk etməsi üçün mütləq dövlətin birinci şəxsinin xüsusi icazəsi lazımdır".

Q.Hüseynli daha sonra deyib: "Sabiq məmurların mövcud hakimiyyətə tehlükə yaratmaları məsələsinə gelince, bu məmurların ən təhlükəli dərə-

cəsi odur ki, onlar korrupsiyalasmış eks məmurlardır. Demək olar, onların hamisinin elindən böyük pul vəsaiti var. Bu vəsaitin cüzi hissəsi, yəni daşınmaz əmlak şəkildə olan hissəsi dövlətin nəzarəti altına keçib. Amma banklarda, offşor zonalarda, yaxud digər ölkələrdə olan pulların taleyi hele məlum deyil. Həmin sabiqlərin eksəriyyətinin övladları xaricdədir və həmin övladlar pullara nəzarət edir, daha təhlükəsiz yerlərdə həmin pulların saxla-

tutmuş sıra vətəndaşına qədər dövlətçilik immuniteti tam formalışdır başa çatmayıb. Bu baxımdan sabiq məmurların vəsaitlərini qorumaq, yaxud xaricdə yaşamaq üçün hər hansı bir dövlətlə əməkdaşlıq etmə ehtimalları var. Bu ehtimalları daim diqqət mərkəzdə tutaraq, o şəxslərin nəzarətdə saxlanılması dövlətin əsas strateji xətlərindən birini təşkil etməlidir".

Politoloq sabiq məmurların Avropadakı "söyüs müxalifəti"nə dəstək verə biləcəkləri ehtimallarından da söz açdı: "Açığı, o "söyüs müxalifəti" intellektual səviyyəye malik deyil. Onların keçmişidə ciddi bir fəaliyyət növününe

söykənmir. Amma onlar danişanda ağızlarından od tökürlər və deyirlər ki, əlimizdə filan faktlar var, onları açıqlayıraq.

İlk baxışda bunlar adı görünə bilər, amma unutmaq olmaz ki, bəzi hallarda müəyyən həqiqət payı ola biləcək məsələlərdən dəm vurmaları onu göstərir ki, içəridən kimlər dənəsə bəzi məlumatları alırlar. Bu məlumatların kimlər tərəfindən ötürüle biləcəyi də artıq şübhə doğurmur. Onların sağa-sola söyüş səpmələri, formalışmamış danışq qəbiliyyətləri, yeri geldi-gelmədi, təhqir səslenərdirmələri onu göstərir ki, içəridə müəyyən əlaqələr qura bilərlər. Məhz bu əlaqələrin hesabına belə gur-gur guruldayırlar. Sabiq məmurların "söyüs müxalifəti" ilə əlaqələrinin ola biləcəyi ni mütləq nəzərdən keçirmək lazımdır. Əger vəzifəsini itirən şəxslərin eməllerində cinayət tərkibi varsa, ən azından korupsiyaya bulaşıblarsa, onların hamisi haqqında cinayət işi qaldırılmalıdır. Bu cinayət işi sübuta yetirilərsə, onlar mütləq məsuliyyətə cəlb olunmalıdır. Bəziləri var ki, vəzifə başında olarkən səlahiyyət hədlərini tamam aşıblar. Məsələn, telefon danışqları dinləyiblər, bunun vasitəsilə sahibkarlara ciddi təzyiqlər göstəriblər. Bir başqası tiki tiki sahəsində dövlətin ayırdığı vəsaitləri tələyib. Bütün bunların hamısı nəzəre alınaraq, həmin şəxslər barəsində ciddi ölçü götürülməlidir. Dövlətin güclü hüquq-mühafizə orqanları var. Sabiq məmurlarla qarşı görülen lazımi tədbirlər heç vaxt bumeranq rolu oynaya bilmez. Doğrudur, əllərində olan müəyyən vəsaitləri dövlət əleyhine olan işlərə çevirə bilərlər, amma açığı, inanmiram ki, onlarda o əliaqlı olsun ki, pullarından istifadə edib, dövlət əleyhine çıxmaga cəsarət etsinlər".

□ Cavanşir Abbaslı,

"Yeni Məsəvət"

Seçkidən sonrakı Rusiya-Putin yumşalacaq, yoxsa...

Politoloqlara görə, Kremlə dünya arasında gərginlik artacaq

Məlum olduğu kimi, Rusiyada keçirilən president seçkilərində Vladimir Putin sosyelit 76 faizi qazanaraq, dördüncü dəfə prezident seçildi. O, daha 6 il ölkəsini idarə edəcək. Putinin növbəti dəfə prezident olmasından sonra Rusyanın Amerika və Qərbi münasibətlərinin necə olacağı, sanksiyalar məsələsində hər hansı həll yolunun tapıb-tapılmasına qarşıda əsas müzakirə mövzularından biridir.

Politoloq Tofiq Abbasov masından asılı olmayıraq, ABŞ və Qərbin bu ölkə ilə bağlı mövqeyi dəyişməyəcəkdir: "Əgər Rusiyada sözün əsl mənasında qüsursuz seçki də keçirilsədi, ilk gündən ABŞ öz müttefiqləri ilə bu seçimlərə təqib atəşinə tutmuşdular. Düzdür, elə bir ölkə yoxdur ki, ora da seçki tam obyektiv keçirilsin, heç bir saxtakarlıq olmasın. Bütün ölkələrdə, hətta ABŞ seçimlərində də bu baş verir. Men istənilən halda seçki saxtakarlığına bərəet qazanırmışam. Ancaq Qərbin ilk gündən bu məsələyə münasibətli kritik idi. Bəlli idi ki, on-

lar seçkilərə baş verənləri olduğundan da kəskin rəngdə görəcəklər və bu cür şərh edəcəklər. Rusyanın burada günahı ondan ibarətdir ki, Putinin hakimiyyət iddiaları özünü qabarq şəkildə göstərirdi. Nəticədə də böyük bir fərqli seçkiyi uddu. Xalqın isə burada günahı yoxdur. Əgər ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə davam edəcəkse, bundan xalq da eziyyət çəkəcək. Bununla yanaşı, Rusiya ilə ticarət əlaqələri olan ölkələr, xüsusən də postsovet ölkəleri bunun təsirini görecəklər".

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Putinin xarici siyasetində heç bir ciddi dəyişiklik gözlənilmir: "Nə qədər ki, Krım Rusyanın tərkibindədir,



bu sanksiyalar davam edəcək. Rusiya isə ən azı Putinin hakimiyyəti dövründə Krımı Ukraynaya qaytarmayıcaq. Belə olan halda sanksiyalar da davam edəcək, münasibətlər də soyuq olaraq qalaçaq. Son hadisə - yəni Rusyanın keçmiş xəfiyyəsinin Londonda öldürüləsi, üstəgəl diplomatların Böyük Britaniyadan çıxarılması, Avropa-

dan da bir çox rus diplomatlarının çıxarılmasını da nəzərealsaq, bu o deməkdir ki, yaxın illərdə münasibətlər gərgin olaraq qalacaq. İlk addımı Putin atmalıdır, bəzi məsələlərə aydınlıq getirməlidir. Ukrayna ilə bağlı Minsk planına yaşı işləyəndən yandırılmışdır. Bunlar olmayıncı, münasibətlər də düzəlməyəcək, vəziyyət gərgin olaraq qalacaq".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Məsəvət"



Diplomat mundırı kəşfiyyatçıların qovulması

Xəlid KAZIMLI

Hazırda dünyada Rusiyaya qarşı diplomatik savaş gedir. Daha dəqiqi, illərlə gizli şəkildə, üstü örtülü gedən bu savaş artıq açıq şəkil alıb - dünyanan qidrəlli dövlətlərindən birinin diplomatları müxtəlif ölkələrdən rüsvayılıqla qovulur.

Bu sətirlər yazılında artıq Rusyanın diplomatlarını, obrazlı desək, eşşeyin üstündə tərsine oturdub geri göndərən ölkələrin sayı 18-ə çatmışdır.

Onların arasında ABŞ, İngiltərə, Ukrayna, Fransa, Polşa, Kanada, Litva, Danimarka, İtaliya, Hollanda, Almaniya, Çexiya, Estoniya, Latviya, Finlandiya, Rumınıya, Xorvatiya və başqa dövlətlər var.

Göründüyü kimi, ABŞ, İngiltərə və Kanadani nəzərə almış, diplomatları Rusyanın üstünə göndərən dövlətlərin hamısı Rusyanın yaxın qərb qonşusudur. Bu ölkələr "rus ayısı"nın pəncəsinin, caynağının tutu bileyəyi məsafədədir.

Rusyanın keçmişdə bu dövlətlərin her biri ilə problem olub, ya onlarla müharibə aparıb, ya ərazilərinə göz dikib, ya da həmin dövlətlərdə oyuncaq rejimlər qurub, onları pul və silah gücünə idare edib.

Baltikyanı ölkələri də o sıraya aid emek olar. Onlar 50 il boyunca rus müstəmlekəsi olub, 1991-ci ildə SSRİ-nin dağıılması ilə müstəqillik qazanıblar və digər postsovet ölkələrindən fərqli olaraq üzərini Moskvadan qəti və birdefəlik döndərlərlər.

Bu baxımdan həmin dövlətlərin Rusiyaya antipatiya bəsləməsi təsadüfi deyil. Ancaq rus diplomatların bu ölkələrdən qovulmasını heç də təkcə rusofobluğa bağlamaq olmaz.

Məsələ ondadır ki, bir çox başqa ölkələrdə olduğu kimi, rus keşfiyyatı bu ölkələrdə de geniş əl-qol açmışdı. Son illərdə isə Rusyanın xüsusi xidmət orqanları təkcə məlumat toplamaqla kifayətlənmirdilər, həmin ölkələrdə seckilərin nəticələrinə təsir etmək, siyasi hakimiyət komandası formalasdırmaq, keçmişdə Rusiyaya xəyanət edərək həmin ölkələrə siqinmiş casusları bir-bir, çox zaman da səssiz-sədasız aradan götürmək işiyle məşğul idilər.

Reneqat rus keşfiyyatçısı Sergey Skripalın qızıl ilə birlikdə Londonda zəhərlənməsi, neçə deyərlər, bardağı daşırın son damla oldu. Bundan sonra diplomatları qovan dövlətlər diplomat qiyafəsi altında fealiyyət göstərən Rusiya keşfiyyatçılarının nə qədər təhlükəli olduğunu fərqiəne vardılar və çəkinmədən ortaya sərt mövqe qoydular.

Əslində, Rusiya keşfiyyatçıları (elcə də xüsusi xidmət əməliyyatçıları) təkcə bu ölkələrdə fealiyyət göstərmirlər, onlar Rusyanın təsir zonası hesab edilən bütün ölkələrdə, ən çox da qonşu dövlətlərdə geniş şəkildə şəbəkələşiblər.

Sadəcə, bu dövlətlərin bir çoxu Rusiya ilə açıq-açıqına kəllə-kəlləyə gəlmək istəmir, diplomat-keşfiyyatçıların fealiyyətinə göz yumurlar.

Çünki onlar "rus ayısı"nın gücünə, qəzəbinə bələddirlər, durduqları yerdə özlərinə daha böyük problem yaratmaq istəmirilər.

Ona qalsa, Türkiye daima Rusiya ilə məsafəli olub, onunla eyni ittifqada, eyni blokda təmsil olunmayıb, iyirminci əsrin ən azı yeddi onilliyyində düşmən cəbhələrdə (NATO və Varşava müqaviləsi təşkilatı) yer alıblar, amma Türkiye də illərle Rusyanın "diplomat-keşfiyyatçı-killer" siyaseti yeritməsini görməzliyə vurub.

2000-ci ildən başlayaraq dünənə qədər Türkiye ərazisində keçmiş çəçen döyüşçülərinin silsiləvi şəkildə öldürüləməsinin "rus keşfiyyatı"nın "əl işi" olduğu heç kimə sir deyildi, amma bu cinayət işlərinin tam əksəriyyəti üstü açılmamış şəkildə qalır. Killerlər öz işlərini görəndən sonra Türkiye ərazisini sərbəstcə tərk edə bilirdilər.

Eyni fikri BƏΘ-yə də aid etmək olar. Rusiya keşfiyyatçıları bu uzaq əreb ölkəsində bir ara dövlətə güllə atmış çəçen səhra komandirlərini bir-bir dənleyirdilər. Öldürülenlər arasında Çeçenistanın sabiq prezidenti Zəlimxan Yandarbiyev də olmuşdu.

Durum belədir. Başqa sözlə, Rusiya və Qərb ölkələri arasında gedən "soyuq savaş" heç də təkcə diplomatik müstəvidə deyil, bu, dəha çox keşfiyyat strukturlarının apardığı mühərabədir.

Sonu necə olacaq, birlikdə görəcəyik. Əsas məsələ bu savaşa qarışmamaqdır.

Tariximizin erməni cinayətkarları tərefindən törədilən da ha bir qanlı faciəsinin 1918-ci ildə baş veren 31 mart soyqırımınn 100 illiyi tamam olur. Bu məqsədlə prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımınn 100 illiyi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli sehifələrindəndir.

"Böyük Ermənistən" yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və inди Ermənistən ərazisindəki Azərbaycan kendərini əhət etdi. Yüzlərle yaşayış məntəqəsi dağılıb yerlər yüksələr edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətl yetirildi. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərle



AZAD.AZ
SİZİN AZAD DÜNYANЫ

50 min azərbaycanlıının qətl edildiyi 31 mart

Nəsiman Yaqublu: "Şaumyanın başçılığı altında Bakıda yerləşən silahlı erməni dəstələri qətləyin törədilməsində birbaşa iştirak edirdilər"



mübarizə şəhəri altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən bu plan həyata keçirilməyə başlandı.

Minlərlə dinc azərbaycanlı əhalisi yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub, insanları diri-diriyə yandırdı. Milli memarlıq incilərini, məktəpleri, xəstəxanaları, məscid və digər abidələri dağdırıb, Bakının böyük bir hissəsini xarabaliğa çevirildilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzələrində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqlarla həyata keçirildi. Bu səbəbdən Şaumyanı 1917-ci ildə Bakı sovetinin sedri təyin etmişdir. Rəhbər vəzifədə olanları da əksəriyeti ermənilər idi. Onlar üçün şərait yaranmışdı ki, belə bir soyqırımı həyata keçirsinler. Bu təsəvvürdən əlavə olaraq, onlar Bakı quberniyasına təmamilə sahib olmaq istəyirdilər. Bu səbəbdən Şaumyanı 1918-ci ilin sentyabr ayına qədər bezi mənbələrə görə 40 min, bezi mənbələrə görə 50 min nəfər azərbaycanlı ermənilərin törətdikləri soyqırımanın qurbanı oldu".


Tarixçi alim Nəsiman Yaqublu "Yeni Müsavat'a açıqlamasında bildirib ki, 31 mart soyqırımınn əsasında ermənilərin "Böyük Ermənistən" yaratmaq iddiaları dayanırıd: "Bu siyasi bir məsələ idi, ermənilər Qafqazda özləri üçün

bir ərazi axtarışında idilər. 1917-18-ci illərdə ermənilərin bir paytaxtı da yox idi, Yerevan hələ İrəvan quberniyası olaraq azərbaycanlıların yaşadıığı bir məkan idi. Ona görə də ermənilər hər vasitə ilə bu soyqırımı törədib buradan yerli əhalini qovmaq və burada məskunlaşmaq xəttini tutmuşdular.

Cünki həmin vaxt Azərbaycanda ümumilikdə 300 minə yaxın erməni yaşayırırdı. Bu, az say deyildi. 300 minə yaxın erməni burada özlərinin ərazisini yaratmağa cəhd edirdi. Ona görə də Bakı onlar üçün əlverişli bir yer idi. Digər tərəfdən, Rusiya onlara dəstək verirdi. Onlar Bakı quberniyasına təmamilə sahib olmaq istəyirdilər. Bu səbəbdən Şaumyanı 1917-ci ildə Bakı sovetinin sedri təyin etmişdir. Rəhbər vəzifədə olanları da əksəriyeti ermənilər idi. Onlar üçün şərait yaranmışdı ki, belə bir soyqırımı həyata keçirsinler. Bu, təsəvvürdən əlavə olaraq, onlar Bakı quberniyasına təmamilə sahib olmaq istəyirdilər. Bu səbəbdən Şaumyanı 1918-ci ilin sentyabr ayına qədər bezi mənbələrə görə 40 min, bezi mənbələrə görə 50 min nəfər azərbaycanlı ermənilərin törətdikləri soyqırımanın qurbanı oldu".

N. Yaqublu vurğuladı ki, 31 mart soyqırımınn əsasında tərəfdikləri soyqırımanın qurbanı oldu".

N. Yaqublu vurğuladı ki, 31 mart soyqırımınn əsasında tərəfdikləri soyqırımanın qurbanı oldu".



vyyədə bu iş yetərinə apa-rişir: "Bu iştiqamətdə kitabların çap edilməsində, arxiv sənədlərinin toplanmasında, onların nəşr edilər ortalığa qoyulmasında kifayət qədər təbligat işləri aparılıb. Kifayət qədər elmi işlər hazırlanıb, doktorluq və namizədlik disertasiyaları yazılıb, sənədlər filmlər çəkilib. Ancaq bizim bu Xocalı soyqırımınu dünya ictimaliyətinə tanıtmağızdır. Ona görə də ermənilərin xalqımıza qarşı tərəfdikləri bu soyqırımları ümumileşdirib bir ümumi soyqırım adı altında dünyaya tanıtmalıdır. Ayri-ayrılıqla tanıtmağa gecəmüz 26 fevral Xocalı soyqırımı, 31 mart soyqırımı, rayonlarımızın işgal günləri - bunların hamisini ayri-ayrılıqla dünya ictimaliyətinə çatdırma bilməyəcəyik. İlkən bir dəfə müvafiq tarixlərdə 3-5 metbuat orqanında məlumat veririk, bir də gələn ilə qalır. Ona görə də bir yol düşünməliyik ki, ümumi bir şəkildə tanıda bilək".

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"



KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2016-ci ilin aprel döyüslərinin ikinci ildönümü ərefəsində işgalçi Ermənistanda mühərbi ritorikası ilə qarışq bir qorxu da müşahidə olunmaqdadır. Xüsusilə də İrəvanın əsas dayağı rolunda çıxış edən Rusyanın Qərbə konfron-tasiya mühitində olması, həmçinin bu ərefədə "Rus NATO-su"nın rəhbərliyinin "Qarabağda mühərbi başlasa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati müdaxile etməyəcək" bəyanatını verməsi işgalçımı ciddi şəkildə təşvişə salıb.



Düzdür, Serj Sərkisyan ele aprel döyüslərindəki sarsıcı itkilərə görə vezifəsindən qovduğunu generallardan birini KTMT rəhbərliyinə təyin etmək özünə dayaq yaratmağa çalışıdı. Lakin istenilən halda, bu qurumla bağlı qərarın Moskvadan veriləcəyi şübhəsizdir. İndiki halda dünya ile konfrontasiya şəraitində olan Kreml Azərbaycanla da münasibətləri gərginləşdirmek istəməz. Elə Rusyanın iştirakçı olduğu formatların mövcudluğu və bölgədəki iri la-yihələr də bundan xəbər verir.

Azərbaycan ordusunun ötən həftə reallaşdırıldığı irimiqyaslı hərbi təlimlər Ermənistana da hərbi təlimlərə vadə etdi. Lakin ermənilər özləri də etiraf edir ki, onlar bu gücün qarşısında dayanmaq iqtidarından deyil. Ermənistən silahlı qüvvələrinin baş qərgahı rəisi, general Məvəs Akopyan Qarabağda yeni mühərbiyəni başlanacağını istisna etməyib. O, erməniləri arxaya etməyə çalışıb ki, ordu-su bu mühərbiyəye hazırlıdır. "Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə emin olan kimi heç kimə fikir vermədən dərhal hücumu keçəcək" - o bildirib.

Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistən ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-ci ilin aprelində Ermənistən ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarib keçdiyi barədə danışmayıb. "Rəqib gözəl başa düşür ki, biz hazırlıq. Ve mühərbiyənin başlanmasının qarşıtiyalarından biri bizim adımı döyük hazırlığımızdır" - Akopyan loyğalanıb. Hansı ki, o, regionda mühərbiyənin yenidən başlanmasıni engelleyen digər (özü də en başlıca) amil-Rusiya amili barədə bəhs etmeyib.

ABŞ Milli Kəşfiyyat Agentliyinin 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması müm-

Aprel döyüslərinin ildönümü

Ərefəsi savaş xəbərdarlıqları

Ermənistən Rusyanın ona bu dəfə yardım edə bilməyəcəyindən təşvişə düşüb; işgalçi ölkədən eşidilən savaş ritorikası xalqı və ordunu sakitləşdirməyə hesablanıb; politoloq: "Qoy bilsinlər ki..."

edəcəyik. Elə özləri də yazırlar ki, Azərbaycanın hərbi və insani potensialı getdikcə Ermənistən üstəleyir və bu nə vaxtsa özünü cəbhə bölgəsində göstərməlidir. Yaxşı ki, bunu anlamağa başlayıblar. Ermənistən rəsmiləri bizi onunla qorxutmaq istəyirlər ki, Azərbaycan ordusu hücumda keçsə, guya onlar 1990-ci illərdə olduğu kimi eks-hücumla eləvə torpaqları işğal edəcəklər. İndi 1990-ci illər deyil ki, biz növbəti torpaq itkisi ilə barışaq, torpaq itirəcək lüksumuz yoxdur, işğaldakını geri qaytarılib. Ermənistən hökumətinin geri qaytardığı Talyış kənd sakinləri Ağdərənin Alaşan adlanan qəsəbəsində məskunlaşdırılıb. Erməni təbliğatının əvvəlki yalanlarına baxmayaraq, Petrosyan bildirib ki, həzirdə Talyış yaşayış məntəqəsində yaşayın aile yoxdur. Burada yalnız kişilərdən ibarət fəhlələr və Ermənistən ordusunda xidmət edənlər yaşayır. Kənd "rehab" Talyış qaytmaq istəməyən ailələrin olduğunu qeyd edib. Talyış sakinləri arasında qorxu olduğunu etiraf edən başçı həzər zaman təhlükədə olduğunu bildirib.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat" a bildirdi ki, erməni saytlarında Qarbin "beyin mərkəzləri"ne istinadən "Azərbaycan mühərbiyə hazırlıq" başlıqlı yazılarıın çoxalması xeyrimizdir: "Qoy bilsinlər ki, biz mövcud vəziyyətlə barışmırıq və məqam tapan kimi füsetdən istifadə

məlidir ki, döyük şəraitində xidmətə görə təminatı yüksək seviyyədədir və istenilən an işğalçı ilə savaşda ölümle üzləşə bilər. Əlbəttə, bu, o demək deyil ki, hərbi xidmətə çağırılan gənclərimiz döyük praktikasından və barıt iyindən uzaq olmalıdır. Çünkü döyük sırası onlara da çata bilər, ancaq bütün hallarda lazımi anda hücumu keçənlər peşəkarlar olmalı və bu bizim itkileri minimuma endirməlidir. Yəni məqsəd düşmənin itkilerini artırmaqdır, peşəkar hərbçi bunu daha yaxşı bacarır. Məsələn, bu gün düşmənən en çox itkiler yaşadan snayperlərimizdir, onlar xüsusi olaraq hazırlanır, demək, bu, bir peşədir. Məncə, əhalisi 10 milyon yaxınlaşan Azərbaycanda 60, hətta 100 min peşəkar hərbçi hazırlamaq problem deyil. Bu say Ermənistənla (45 min) və Dağlıq Qarabağdakı hərbi birləklərin (20 min) cəminin sayından çoxdur. Ümid yeri-miz ordumuzdur".

E.Şahinoğlu qeyd etdi ki, ATƏT-in olmayan potensialı artırıq tükənib: "Məsələn, ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, 2017-ci il erzində ATƏT-in hazırkı sədrinin şəksi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmek üçün monitorinqlər həyata keçiriblər.

Hesabatda ən önemli cümlə budur: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlline Kasprşikin ofisi feal təsir göstərib". Əslində bu cümle bize təh-qidir və Azərbaycan XİN ATƏT-in bu hesabatına etiraz etməlidir. Məgər bögədə sülh var ki, Kasprşik de ona xidmət etsin? Tam əskinə, sülh olmanın şəraitde Kasprşikin fəaliyyəti faktiki torpaqlarımızın işğalının davamına xidmət edir. Çünkü Kasprşik və onun komandası atəşkəsin monitoringini aparır, bu isə o deməkdir ki, Azərbaycan ordusuna torpaqlarını azad etmək üçün qarşı tərəfə atəş açmamalıdır. Kasprşik və komandanı ötən il 24 monitoring aparıclar, bunların 6-sı Ermənistən-Azərbaycan sərhədində, 18-i isə temas xəttində aparılib. Soruşa bilərsiniz ki, Kasprşik niye cəbhə bölgəsində Azərbaycan-Ermənistən sərhədindən 3 dəfə çox monitoring aparır? Çünkü Kasprşik bilir ki, Azərbaycanın Ermənistənə hücum etmə planı yoxdur, sərhəddə monitorinqe çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ etrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vezifəsi Qarabağ istiqamətində bize mane olmaqdır. Bizə torpaqlarımızı geri qaytarmağa mane olana son sözü ordumuz deyəcək".

Azərbaycan müdafiə naziri-nin müavini general-leytenant



Qeydə alınmayan namizədlərdən debatlarla bağlı açıqlamalar

Əli Əliyev: "Sərdar Cəlaloğlu istisna olmaqla..."

Tural Abbaslı: "Namizədliyim qeydə alınsayıdı, bu debatların istiqaməti tam başqa olacaqdı"



Prezidentliyi namizədlərin və onların səlahiyyətli nümayəndələrinin ödənişsiz effir vaxtında çıxışlarını namizədiyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmayan VIP sədr Əli Əliyevlə AĞ Partiyasının sədr Tural Abbaslı da izleyir. Bu barədə "Yeni Müsavat" a adıçəkilən keçmiş namizədlər məlumat verib.

Əli Əliyev qeyd edib ki, çıxışları izləyib və izləməkdə davam edəcək. Təəssüratlara gəlince, Əli Əliyev qeyd etdi ki, 5 illik fasıl ile keçirilən seçkilərdə 8 namizəddən 7-sinin yenidən namizədlər korpusunda yer alması onda prosesin 2013-cü ilin davamı olması təəssüratını yaradır: "Bu fakt bir daha göstərir ki, ölkə 5 il siyasi mənada ireliləməyib, əksinə, yerində sayıb. Bu, SSRİ-nin durğunluq döñəmini mənə xatırladır. Namized heyeti ilə bağlı bir meqam da diqqəti cəlb edir. Qeydiyyat göstərdi ki, namizədlər siyasi iradə ilə rəsmiləşiblər. Cünki 2013-cü ildə namizəd olmamış 2 namizəd-mən və Tural Abbaslı "əlek" dən keçmədi. Görünür, hakimiyyət idarə edə bilmediklərindən çəkindiyindən, prosesi sınanmışlar arasında davam etdirməyə qərar verdi. Əvvəlki illərdən bir fərq də diqqəti cəlb edir. Bu dəfə namizədlərin mövzu seçimi də məhdudlaşdırılıb. Tematika seçkini idarə edənlər tərəfindən ayarlanır, moderator vasitəsilə deyilir. Belə çıxır ki, tam idarə olunan debat izləyir. Namizədlərin sona qəder çılpaq tənqid imkanlarından da məhrum edildikləri diqqəti cəlb edir. Hakimiyyət liderinin ünvanına tənqid fikirlər söyləniləmir. Sanki ölkədə hakimiyyət şaqulu yoxdur və səlahiyyət sahiblərinin cavabdehlik dərəcəsi aşağıda yuxarıdan çoxdur. Bir məsələni de demək istəyirəm. Sərdar Cəlaloğlu istisna olmaqla, seçki debatlarına cəlb olunmuş şəxslər prezidentin dəstəkçisi təəssüratı yaradırlar. Bilmək olmur alternativlər əsas rəqiblərinə təref nedən baxa bilmirlər. Əslində bilinir, sadəcə, görməmək olur. Çox sönüklər prosesin şahidiyik. Ümumi olaraq, ölkədəki seçki atmosferi də zəifdir. Seçkiyə cavabdeh şəxslər qarşılara qoyduqları başlıca məqsədə nail olublar. Onları təbrik etmək indidən mümkündür. İctimai maraq kəsb etməyən, sönüklər gedişat əldə olunub".

Tural Abbaslı da debatları izlediyini, namizədlərin kim olmasından asılı olmayaq hər bir vətəndaşın belə debatlara baxmasını vacib hesab etdiyini bildirdi: "Ən azından siyasi səhnədə bu ve ya digər formada iştirak edən siyasi qüvvələrin kimliyi, məhiyyəti, kursları və s. barədə etraflı məlumat əldə etmek olur. Həm də nəzərəalsaq ki, seçki döñəmlərindən başqa vaxtlar TV-lər istenilən siyasi debatlara qapalı olur, o zaman bu debatların siyasi əhəmiyyəti də nisbətən artır. Keçirilən debatlar barədə təəssüratlarıma gəldikdə isə deyə bilerəm ki, mənim üçün gözlenilməz heç ne olmadı. Əvvəlcədən də bəlli idi ki, namizədlər onlar üçün cizilmiş çərçivələr daxilində çıxış edəcəklər və heç bir halda bu çərçivələrdən çıxmayacaqlar. Hətta deyərdim ki, diqqətli müşahidəçilər üçün debatlar başlamazdan öncədən konkret namizədlərin hansı sahələrdən danışacağı da sərr deyildi. Cünki namizədlərin bir çoxu hələ debatlardan önce verdiyi müsahibələrdə, sosial şəbəkələrdəki mövqelərində bunu açıq şəkildə nümayiş etdirildilər. Əminəm ki, AĞ Partiyasının namizedi kimi mənim namizədliyim qeydə alınsayıdı, bu debatların istiqaməti tam başqa olacaqdı. Bu debatlara baxanda niye namizəd kimi qeydə alınmadığımı da aydın şəkildə anlayıram".

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Ermənilərlə pərdəarxası oyunda "Azərbaycan kartı"

Son vaxtlar Ermənistana Rusiya rəsmilərinin səfərləri çoxalıb. "Yeni Müsavat" xatırladır ki, Federasiya Şurasının Xarici əlaqələr komitesinin sədri Konstantin Kosaçevin başçılıq elədiyi böyük bir nümayənde heyətin İrəvan sefəri bitər-bitməz, bu günlərdə Rusiya Dumasının MDB işləri üzrə komitesinin sədr müavini, qatı ermənipərest mövqeyi ilə seçilən Konstantin Zatulin bir grupp deputatla Ermənistanda olub.

Maraqlıdır ki, hər iki Konstantin Ermənistanda Rusyanın Azərbaycana silah satışı ilə bağlı sərt suallə üzləşib və onların her ikisi oxşar cavablar veriblər. Kosaçev də, Zatulin də bildiriblər ki, "Moskva artıq aprel savaşından nəticə çıxarıb və Bakıya yalnız 2016-ci ildən öncəki müqavilə əsasında silahlara tədarük edilir".

Lakin bu cavablar erməni siyasi istəbləşmişti və ekspert dairələrində səmimi qəbul edilməyib. Erməni təhlilçilərin fikrincə, bu qəbəldən açıqlamalar sırf baş qatmaqdan, təbliğati gedişdən savayı bir şey deyil. Hətta bundan uzağa gedən nəticələr çıxaran təhlilçilər var.

Məsələn, politoloq Stepan Qriqoryana görə, Rusyanın rəsmi şəxsləri bu yolla Ermənistən ictimaiyyətinin fikrini yayındırmağa cəhd edirlər. Bunu o, Iragir.am saytına açıqlamasında deyib (axar.az). "Həm Konstantin Zatulin, həm də Kosaçev sistəm adamıdır. Onların arxaşında hakimiyyət dayanır. Bele bəyanatlar təsadüfən verilir. Rusiya Qarabağı verməyi planlaşdırır. Men Rusyanın bu addımı seckidən sonra atacağını gözləyirdim. Rusiya özünü çox gözəltəmədi. Bu səfərlər cəmiyyətin diqqətini dəğitəmə yönəlib", - deyə o qeyd edib.

Erməni politoloq dən sonra Moskvadan artıq Qəribin super-düşmənинə چөрүлмəsinə diqqət çəkərək deyib: "Rusiya üçün hazırda Türkiye çox vacibdir. Rusiya Ərdoğana onun istədiklərini yerinə yetirməyə hazırlırdı. Türkiye çalışır ki, Rusiya Suriyada kürdərlər mübarizədə və Qarabağda ona mane olmasın. Onlar Ermənistən Qarabağı qaytarmağa məcbur edirlər. Ruslar deyirlər ki, nəticə qıxarmışq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. Cünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balaşısı Azərbaycanın xeyrinə dəyişib".

Balans doğrudan da Bakının xeyrinə dəyişib. Hərcənd Kosaçev və Zatulin kim digər rusiyalı deputat, Dumanın Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Viktor Vodolatski



Kremlin İrəvana gəndərdiyi əsas mesajı - Bakı tələb etse...

Rus emissarlarının Ermənistana intensivləşən səfərləri işgalçi ölkədə anti-Rusiya ovqatını səngitmək əvəzinə yeni suallar yaradıb; Moskva Qarabağı Azərbaycana qaytarır?..

də İrəvanda analoji açıqlama verərək erməni tərefini sakitləşdirməyə çalışıb. Lakin ermənilərin Azərbaycanla bağlı təlaşı, Rusiyaya şübhəli nəzərləri azalmır.

inamsızlıq əslində əsaslıdır. Bu xüsusda rusiyalı analistik Aleksey Malaşenkonun şərhini də ermənilər üçün təselli saymaq olmur.

"Rusiya təmsilçilərinin səfərləri və Azərbaycana silah satışı ilə bağlı bəyanatları təsadüfi deyil. Ancaq mən düşünürəm ki, Azərbaycan tələb eləsə, Rusiya ona silah satmaqdan imtina edəcək - xüsüsən də elə bir dövrə ki, silah ticarəti Rusiyaya böyük gelirler gətirir". "Yeni Müsavat" xəbər verir ki, bu sözleri politoloq "168 Jam" erməni nəşrinə açıqlamasında deyib və faktiki surətdə bununla Rusiya rəsmilərinin Azərbaycana silah satışı mövzusunda ermənilərə ünvanlı sakitleşdirci bəyanatlarını heç edib.

Öz növbəsində alman politoloq Uve Xalbax rus emissarların intensivləşən İrəvan səfərləri ilə bağlı başqa bir hədəfə diqqət çəkib: "Bu səfərlər Ermənistən parlament nümayənde heyətinin ABŞ-a səfəri ilə eyni vaxta təsadüf edir. Rusiya bununla öz tərəfdəşlərinin amerikanlarla əlaqələrini nəzaretdə saxlamağa çalışır, nədən ki, hazırda ABŞ-Rusiya münasibətləri yaxşıdır".

Lakin erməni nəşri bu söz-lerin ardınca ince bir detala diqqət yönəldib: "Maraqlıdır ki, Vodolatski və digər parlamentarlar Ermənistən iddiaları dərəkərək, Rusiya Azərbaycana silah satmayaq. Di gəl, baş nazırın müavini (Dmitri Roqozin - "YM") başda olmaqla rusiyalı məmurlar bəyan edirlər ki, bu, sadəcə olaraq biznesdir. Yeni davamı gelecek".

Ermənistəninin problemi isə təkcə Bakıya satılan rus silah-sursatı ilə bağlı deyil. Təlaş habelə işgalçi ölkənin silahlanması yarısında Azə-

baycanla ayaqlaşa bilməməsi, orduya çağırışçı problemi ilə əlaqədardır. Təsadüfi deyil ki, ötən il Ermənistən parlamenti tələbələrin hərbi xidmətdən möhəlet hüququnu leğy edən yeni qanun qəbul elədi. Həmin qanuna əsasən, erməni gənclər 2 il yox, 3 il hərbi xidmət keçməli olacaqlar.

"Silahlı Qüvvələrin şəxsi heyət çatışmazlığı Ermənistən ordusunun aktual problemlərindən biri olaraq qalır". Bu haqda Rusiya Strategiya və Texnologiyalar Analizi Mərkəzinin yeni nəşr olunan kitabında deyilir. Kitabda ölkədə yaşanan demoqrafik çətinliklərin artıq orduya çağırış yaşılı gənc kişilərin sayıda özünü göstərdiyi qeyd edilir.

Kitabda 2016-ci ilin 4 günlük aprel döyüslərindən də söz açılıb. Mərkəzin ekspertləri məhz bu döyüslər nəticəsində erməni ordusunun texnika problemlərinin üzə çıxığını vurgulayıblar. Yeni Azərbaycanın Ermənistən üzərində əzici hərbi üstünlük məsələsi...

Məsələ də ondadır ki, Rusiya Azərbaycana silah satmasa belə, işgalçi ölkə bu üstünlüyü aradan qaldıra bilməyecək. Cünki girov Ermənistəndən fərqli olaraq bizim seçim variantımız da, maliyyəmiz də yeterlidir...

□ Siyaset şöbəsi,
"Yeni Müsavat"

Türkiyənin regionda aktiv hərbi güc kimi çıxış etməsi Qərbdə narahatlıqla qarşılanır. Son ay larda dərc olunan məqalələrdə məhz Türkiyənin son zamanlar aktiv hərbi gücdən istifadəsi və bunun genişlənməsi təhlükəsinə diqqət çəkilir.

BBC isə son olaraq "The Express" qəzetiində çıxan və Türkiyənin aktiv hərbi əməliyyatları və qonşu ölkələrə qarşı sərt addimlarına toxunur. Yazıda ən çox diqqət çəkən məqam isə Türkiyədə hakimiyətə ya-xın "Yeni Şafak" qəzetiində dərc olunan "İslam Ordusu" haqda məqale barədə yazınlardır. Maraqlıdır ki, "Yeni Şafak" məlumat yazısında "İslam Ordusu"nun İsrail əleyhinə olacağını qeyd edib.

Məqalədə İslam Əməkdaşlığı Təşkilatının 57 üzvünə vahid ordu yaratmaq və İsrailə bütün tərəflərdən, eyni vaxtda hücum etmək çağırıcı edilib. Sitat: "İƏT-in üzv ölkələri hərbi ittifaq yarada bilsələr, bu, dünyının ən böyük və ən güclü ordusunun yaradılması ilə nəticələnər. Bu ordudakı feal hərbçilərin sayı 5 milyon 206 min 100 nəfərə çata bilər. Belə bir ordinun saxlanması 175 milyard dollarlıq bütçə tələb edərdi".

Hətta məqalənin içinde çap olunmuş interaktiv xəritədə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu da təsvir edilib. Məqalədə belə bir hücumun təfərrüatları açıqlanır. Qeyd edilir ki, ilk hücumda 250 min əsgərin iştirak edəcəyi gözlənilir: "Regionların kritik məkanlarında yerləşən yer, hava və dəniz bazalarından istifadə oluna-caq. Vahid bazalar qısa müddət ərzində tikiləcək. 500 tankı, 100 teyyarı, 500 hücküm helikopterini sefərər etmək üçün çox vaxt tələb olunmayıcaq".

"Express" yazar ki, Ərdoğan bu məqaləye konkret münasibət bildirməsə də, o öz çıxışlarında Osmanlı imperiyasının yenidən dirçəldilməsinə dair fikirlər sə-

"İslam koalisiyası" ilə bağlı sensasiyon iddia

"The Express" qəzetiindəki məqalədəki interaktiv xəritədə vahid müsəlman ordusunun İsrail üzərinə hücumu təsvir edilib



ləndirib. Ərdoğanı "tiran" adlandıran qəzet yazarı ki, o, inqiyadək Qəter və Somalidə hərbi bazalar yaradıb və bu yaxınlarda Sudanla bu ölkənin Qırmızı dənizdəki adalarından birindən hərbi baza kimi istifade edilməsinə dair sazi imzalayıb.

Məsələ ondadır ki, hər nə gedər Türkiyənin adına bağlanmağa çalışsa da, Ankaranın da quruluşunda aktiv iştirak etdiyi "İslam Ordusu" layihəsi artıq 3 ilə yaxındır mövcuddur. İlk dəfə 2015-ci ildə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 ölkənin qatıldığı terrorizmə qarşı İslam Koalisiyasının yaradıldığı elan edilib. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlilikləri, Pa-

kistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qəter, Fil Dişi Sahili, Küveyt, Livan, Liyiya, Mali, Maldiv adaları, Malayziya, Misir, Merakeş, Mavritaniya, Niger, Nigəriya və Yemən daxildir.

Hətta bir neçə dəfə Azərbaycanın da bu koalisiyaya qoşulacağı ilə bağlı xəberlər yayılısa da, Bakı bu xəberləri nə təsdiq, ne də təkzib edib. Ancaq Azərbaycanın müdafiə naziri Ər-Riyada səfər edərək Səudiyyə rəsmiləri ilə görüşüb danışıqlar aparıb. Azərbaycanın "İslam Koalisiyası"na qoşulması barəsində məsələ ilə əlaqədar

xarici işlər naziri Elmar Məmmədərov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əli-Cubeyir arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə APA-ya deyib ki, məsələ ölkədaxili prosedurların tələbləri esasında nə zərdən keçirilməlidir.

Ancaq ondadır ki, İsl-

am Əməkdaşlıq Təşkilatı kimi dünyada bir nömrəli müsəlman dövlətlərinin birliliyinin yaranma səbəbi İsrail-Fələstin münaqışası olsa da, "İslam Koalisiyası" və ya "İslam Ordusu" adlı qurumun hədəfləri sırasında İsrailin adı keçməyib. Hətta yaradığı zaman elan edilib ki, müsəlman ölkələrinin hərbi ittifaqı üzv ölkə-

lərdə, o cümlədən müsəlman gəndərə bilməyib. Bunun bir səbəbi koalisianın hüquqi, texniki tərəflərinin təşkil olunmasıdır. Digər tərəfdən, siyasi olaraq bu ölkələrin vahid qərar mexanizmi və birləşmə nümayiş etdirməsi də təmin olunmayıb. Səudiyyə Ərəbistanının bu koalisiyada lider kimi çıxış etməsi heç də bütün üzv ölkələrin mərağında deyil, baxmayaraq ki, siyasi və hərbi məsələlərdə bir yerdədirler.

Bütün bunlar onu göstərir ki, "İslam Koalisiyası"nın forma-laşış fəal hərbi bloka çevriləməsi uzun zaman ala bilər, ya da, ümumiyyətə, baş tutmaya bilər. Faktiki olaraq mövcud olmayan bir blok isə zaman-zaman Türkiye də daxil olmaqla, üzv ölkələrin mediasına fantastik nəzəriyelərə mövzü olub.

Onlardan biri də İsrailə hücumdur. Halbuki hər kəs aydındır ki, Vaşingtonun xeyir-duası ilə yaradılan "İslam Koalisiyası"nın İsrailə hücum etməsini gözlemek Amerikanın İsrailə müharibə etməsi ehtimalınə bərabərdir. Bele olan halda Qərb mediasının faktiki olaraq mövcud olmayan bir qurum üzərindən Ərdoğana yüklenməsi də əslində "qara kampaniyanın" bir formasından başqa bir şey deyil. Yaxud da Türkiyənin son illərde aktiv müdaxili xarici siyasetindən doğan narahatlığın bir başqa formada təzahürü hesab etmək olar.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

Dünya dollardan imtina isterikasında

Ekspert: "Dollara əsas zərbə avrodan gələ bilər"

ABS prezidenti Donald Trampin pro-təksonist iqtisadi addimlarından sonra dünyadan ən iri mərkəzi bankları dollarda olan şəxsi ehtiyatlarını ixtisar edərək, avroda olan ehtiyatları artırmaq niyyətindədirler.

Bu barədə "Bloomberg" analitiklərə istinadən bildirib. Məlumatə görə, hazırda bütün dünyada valyuta ehtiyatlarının texminən 64 faizi ABŞ valyutاسında qorunur. Avropa valyutاسının payına isə cəmi 20 faiz düşür. Lakin analitiklərin fikrincə, bu gün avronun alış üçün mövcud şərtlər "heç zaman olmadı-gı kimi cəlbedicidir". Bununla birləşdə, bazardakı vəziyyət heç də Amerika dollarının xeyrinə deyil.

Uoll Stritin aparıcı analitiklərindən biri Yens Nordviqin fikrincə, 2020-ci ilə qədər 500 milyard dollardan çox valyuta ehtiyatı avroya keçiriləcək (virtu-alaz.org)

Mərkəzi bankların dollara yanaşması dəyişsərə, bu, dün-ya iqtisadiyyatında hansı dəyişikliklərə gətirib çıxara bilər?



Ehtiyatların avroya keçirilməsi dünya bazarlarında dollarla ti-cərət təsir edə bilərmi?

Sualları cavablandırın iqtisadi-ekspert Rəşad Həsənov deyir ki, son on ilde dünyada ehtiyatların valyuta tərkibinin şaxələndirilməsi siyasəti yürü-dülür: "Bununla da mərkəzi banklar öz ehtiyatlarını dünyaya valyuta bazarında baş verən dəyişikliklərdən siğortalamağa çalışırlar. Burada daha mühafizəkar yanaşmalar da ortaya qo-

yulub. Çin, İran, Rusiya, son dövrlərdə Türkiyə kimi ölkələr qarşılıqlı ticarətdə ABŞ dollarından və imtina edərək, milli valyutalar keçilməsinə cəhdler edirlər. Müşahidələr onu göstərir ki, hələlik dönerliliyinə və etibarlılı-

ğına görə dollarla müqayisə ediləcək başqa bir valyuta formalaşmayıb. Düzdür, bu gün Beynəlxalq Valyuta Fondunda səbətində 7 valyuta təmsil olunur. Bura Çin yuanı da əlavə edilib. Lakin qlobal rezervlərin tərkibinə baxdıqda, 83,5 faiz ehtiyatların dollar və avroda saxlandığını görürük. Bunun da 63,5 faizi dollarla olan re-zervlədir. Yəni 10 trilyondan artıq olan qlobal rezervlərin 6,9 trilyonu dollarlardır".

Ekspert deyir ki, Trampin prezident olmasından sonra dünyada dolların mövqeyinin zəifləməsi prosesi gedir: "Bu proses çərçivəsində yaxın dövrədə Çin yuanı, İngiltəre funtuna, Avroya meyllilik arta

bilər. Yapon yeni də mövqeyini saxlayacaq. Əger söhbət 500 milyardlıq bir məbləğdən gedəcəkse, bu, çox böyük bir vəsaitdir. Qlobal rezervlərin 7 faizi deməkdir. Bu qədər vəsaitin dollardan başqa valyutaya keçirilmesi dünya iqtisadiyyatında ciddi dəyişikliklərə, valyuta bazarlarında çaxnaşmala səbəb ola bilər. Düşünürəm ki, belə dəyişiklik indiki şəraitdə dünyada iqtisadiyyatı baxımından heç də əlverişli deyil. Dolların belə zəifləməsi ehtiyatları bu valyutada olan ölkələr üçün xüsusiile ciddi problemlərə getirib çıxara bilər".

R.Həsənovun sözlərinə görə, hazırda dünya iqtisadiyyatındaki əlavə dəyərin dördde biri ABŞ-da yaradılır: "ABŞ iqtisadiyyatı əlavə dəyərin yaradılması baxımından çox böyük uğurlar əldə edib. Məsələn, bu gün Çin iqtisadiyyatında yaradılan 10 milyardlıq istehsalın yaradığı əlavə dəyəri Hollivudun bir filmi rahatlıqla yarada bilir. Bunun səbəbi odur ki, Çin iqtisadiyyatı dəhaçox aşağı keyfiyyətli məhsul istehsal edir deyə əlavə dəyər yaratmaq potensialı da zəifdir. Eyni zamanda idarəetmə də mühüm əhəmiyyət

kəsb edir. Baxmayaraq ki, Trampin hakimiyətdə olması ABŞ-a münasibəti müəyyən qədər dəyişir, bu ölkə hələ də demokratik idarəetmə sistemine görə dünyada öndə gedir. Bu baxımdan, kimse ABŞ-a simpatiyasına görə onun valyutasından istifadə etmir. Mərkəzi banklar ehtiyatlarını valyuta tərkibini müəyyənledirək valyutaların dayanıqlığına önem verirlər. Eləcə də investorlar. ABŞ dollarının arxasında dünyanın ən demokratik idarəetmə sistemi, dünya iqtisadiyyatının dördde biri dayanır. Bu güvən digər heç bir valyutada yoxdur hələ ki. Məsələn, Cində bir partiyalı, demokratiyadan uzaq bir idarəetmə sistemi var. Sabah bu ölkədə bir dəyişiklik, demokratikləşmə baş verəsə iqtisadiyyat necə olacaqı belli deyil".

Müsahibimiz hesab edir ki, dollara ən böyük zərbə Avropa Birliyi və avrodan gələ bilər: "Bu gün Avropa Birliyi ehtiyatlarının tərkibində dolları azaldıb, avronu çoxaltmaq istəsə, bu, dünya bazarlarında ciddi problemlərə yol açı bilər. Düşünürəm ki, Avropa Mərkəzi Bankı belə problemlərin yaranmasını isteməyəcək, dəyişiklik ediləcək də, bu, çox uzunmüddətli dövrə və tədricenə aparılacaq".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

Ötən ilin aprel ayında Azərbaycanda sıqaret ve digər tütün məməlumatlarından istifadənin qadağan olunması məsəlesi gündəmə gəldi. Müxtəlif ictimai şəxslər, deputatlar bildirdilər ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da iaşə obyektlərində, qapalı məkanlarda, eləcə də bu kimi başqa yerlərdə sıqaret istifadəsinə qadağalar qoyulmalıdır.

Nəticə olaraq "Tütün məməlumatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun parlamente göndərildi. Ötən ilin dekabr ayında isə parlament bu qanunu qəbul etdi. Belə ki, artıq İnzibati Xətalər Məccəlinin 212-ci (Tütün məməlumatının istehlakına dair məhdudiyyətlərə riayet edilməməsi) maddəsinə əsasən, "Tütün məməlumatının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş digər yerlərdə sıqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda sıqaret çəkmək üçün xüsusi yerlərin ayrılmışının və görünən yerlərdə "Sıqaret çəkmək qadağandır!" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə vəzifeli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Qanun qəbul edildikdən sonra "Yeni Müsavat"ın əməkdaşı şəhərdə reyd keçirmişdi. Müşahidə etmişdik ki, bir çox kafelər hələ də bu qanundan xəbərsizdirler. Lakin şəhərin mərkəzində olan kafelərdə si-

Sıqaret qadağası ilə bağlı qanun həm işləyir, həm də yox...

Deputatlar hesab edirlər ki, qəbul etdikləri qanun müəyyən müddət sonra nəticə verə bilər



qaret çəkmək üçün xüsusi yerlər ayrılib, qanuna əməl olundu. Bəs indi vəziyyət necədir?

Müşahidərimizə görə deyiblər ki, artıq ötən ilin dekabr ayı ile müqayisədə bir çox dəyişikliklər var. Belə ki, şəhərin mərkəzində (xüsusilə Nizami küçəsində) qanuna əməl etməyən obyektlə rast gəlmədik. Bütün kafelərdə sıqaret çəkmək üçün ayrıca yer ayrıilib. Zırzəmədə yerləşən kafelər bu yerləri kafeni iki hissəye bölməklə yaradıblar. Sıqaret çəkilən yerlərə xüsusi ventilasiya sistemi quraşdırılıb ki,

tüstü və qoxu sıqaret çəkilməyen hissəyə keçməsin. Bezi kafelər isə açılıb-qapanan xüsusi yer hazırlayıblar ki, yalnız burada sıqaret çəkilməsinə icaza verilir.

Şəhərin mərkəzində fərqli olaraq kənarlarda vəziyyət fərqlidir. Belə ki, demək olar ki, bütün kafelərdə "Sıqaret çəkmək qadağandır!" nişanı vurulsa da, içəridən tüstü əşkik olmur. Hətta divarda bu yazının olmasına baxmayaraq, stollarda külgəbiyə da rast gelirsən. Söhbət qeyd etdiyimiz kimi, şəhərdən kənarda olan kafelərdən gedir.

Onlar qanundan xəbərdardırlar, ancaq əməl etmirlər...

Bəs deputatlar məsələ ilə bağlı nə düşünürler? Onlar qəbul etdikləri qanunun işləmə mexanizmindən razıdır. "Yeni Müsavat" a danışan deputat Tahir Kərimli dedi ki, qanunun qəbul edilməsi prosesə təsir edib: "İnsanlar daha az sıqaret çəkirler. Ancaq bu, könüllü olaraq sıqaret çəkmədən imtina etmək deyil. Sadəcə olaraq insanlar cərimə olunmaqdən qorxub, müəyyən yerlərdə bundan imtina

ediblər. Hesab edirəm ki, hüquq birbaşa qüvvəyə malik olmalıdır. Bu məsələdə qapalı müəssisələrə, yəni hüquqi şəxslərə Fövgeləde Hallar Nazirliyi, fiziki şəxslərə isə Daxili İşlər Nazirliyi nəzarət etməlidir. Lakin bir məsələ var ki, bu qurumların Azərbaycan kəndlərində hər kəsə nəzarət edəcək qədər nümayəndələri yoxdur. Yaxşı, bəs bu şəxslərə ictimai yerde necə nəzarət olunacaq? Ona görə də bu sahədə maarifçiliyə diqqət ayırmalı lazımdır. Bu qanunun zorakı yox, maarifçilik baxımından tətbiqinə daha çox meyl edirəm. Baxırsan ki, qanun hansısa yerde işləmirsə o zaman fikir yaranır ki, nə üçün filan yerde riayet olunur, digər yerlərdə olunmur. Məsələ ilə bağlı narahatlılığım var. Ona görə də qanunun tətbiqi ilə bağlı hər şeyin rəvan getdiyini söyləyə bilmərəm. Məsələn, ictimai iaşə obyektlərinin sahibləri narazılıq edirlər ki, bu qanundan sonra insanlar çay içməyə gəlmirlər, gelirləri azaltıb. Vətəndaşlar da deyirlər ki, gedib bu kafelərdə vaxtımları keçirirdik, indi getmirik. Düşünürəm ki, her halda, hər şeyin zamana ehtiyacı var. Altı aya, bir ilə bilinəcək ki, bu qanun xeyirlidir, yoxsa yox".

□ Əli RAIS,
"Yeni Müsavat"

Bu baharın dəbi nənələrin sandığından çıxacaq

Nənələrimizin jaketlərini xatırladan üst geyimləri yaz qarderobunun əsas bəzəyi olmağa hazırlaşır...

Artıq ölkəmizə yaz fəsl qədəm qoyub. Bu isə o deməkdir ki, qarderobumuza yenileməyin vaxtı çatıb. Soyuq qış fəslini arkada qoymuşum üçün qarderobumuzda çox yer tutan qalm paltarları yeni yaz paltarları ilə əvəzləməliyik.

Hər mövsüm dəyişikliyində xanımları nələrin dəbdə olacağı, geyim alarken hansı nüanşlara diqqət edəcəyi düşünür. Biz də yaz-yay mövsümündə nələrin dəbdə olduğunu, mağazalarda bu dəbin yer alıb-almadığını öyrənmək üçün kiçik bir araşdırma apardıq. Apardığımız araşdırmadan məlum oldu ki, dünyaca məşhur modelyerlər bu yaz və yay dəbdən düşməş qələm ətəklərin yenidən trendə çevriləcəyini deyir. Yeganə fərq isə bu dəfə ətəklərin daha rəngarəng, da-ha doğrusu, canlı rənglərdən ibarət olmasıdır. Xüsusən də pələng dərili dizaynlı, zolaqlı və tək rəngli qələm ətəkləri bu yaz xanımların əynində çox görəcəyik.

Həmçinin böyük cizgili, yaz-yay kolleksiyalarında zolaq naxışlarına geniş yer verib. Paralel xətti paltarlar bu yaz ən ze-



rif geyim kateqoriyasına daxil olub. Odur ki, mövsüm alış-verişində üstünlüyü romantik bluzlar ve paralel cizgili midi yubkalarla verin. Hərbiçi uniforması kimi yan hissələrində kontrast zolaqlı şalvarlar son dövrərin trendlərindən biridir. Yataq üzərini xatırladan zolaqlı kostyumlar yaz qarderobunun danılmaz və mütləq trendidir. Zolaqlı pijama kostyumları işgüzar ofis stil üçün çox əlverişlidir.

çox dəb bloggerlarının ürəyinə yol təpib. Hazırda böyük döyməli və boş modellər daha aktuladır. Nənəsayağı obrazlar şıqlıq və dəbdən uzaq olsa da, boş jaketlərin dar cinslər və qələm yubkalarla vəhdəti olduqca trend olacaq. Bu yazın əsas trend rəngi isə ağ rəng olacaq. Modelyerlərin fikrincə, çoxqatlı və hörmə mehsullar qarderobunuzdakı digər parçalara nisbətən daha çox istifadə olunacaq. Qabarlı ətəklər, böyük loqolu paltarlar, idman və klassik bir tərz yarada bilir. Ötən mövsüm ağ ayaqqabı trendi küçə modasını ələ keçirmişdi. Bu mövsüm isə pastel, qisa çəkmələr, idman ayaqqabıları və hündürbanlı ayaqqabılar gündəlik kombinləri müşayiət edəcək.

2018-ci ildə iddiyalı geyimlərə bərabər ayaqqabılar toz çəhrayı, südlü qəhvə, körpe mavisi və lila rəngi kimi yumşaq tonlarda olacaq. Modası keçməyən bu ayaqqabıları hər məkəna və kombinə uyğunlaşdırma bilərsiniz. Son vaxtların dəbi olan muncuqlu setka corablar bu mövsümə də damgasını vracaq. Bu cür corablar artıq mağazaların vitrinlərində yerini almışdır. Saticilar alıcıların daha çox güllü, naxışı və al əlvə rəngli paltarlara üstünlük verdiyini deyirlər. Bir sıra mağazaların vitrinlərini "bahar endirimləri başlıdı", "50 faiz endirim" sözləri bəzəsədə içəri daxil olduqda əslinde endirimlərin qış geyimlərinə və ya ötən ilən qalmış və artıq dəbdən düşmüş bahar geyimlərinə aid olduğunu müşahidə etdi.

□ Günel MANAFLI,
"Fotolar müəllifindir
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 65 (6954) 28 mart 2018



Qadın kollecinin tələbələrinə qadın demək qadağan olunub

Amerikanın Massachusetts statında qadın kollecinin professorlarından xahiş ediblər ki, qadınlarla ünsiyət zamanı onlara qadın olduqlarını xatırlatmasınlar və bu formada müraciət etməsinler.


"Fox news"un xəbərinə görə, onları ancaq "tələbə" adlandırmaq uyğun gərəlüb. Müəllimlərdən xahiş edilib ki, "biz hamımız qadınız" kimi sözlərdən istifadə edilməsin və gender barədə danışmasınlar. "Bizim bildiyimiz qədər heç də bütün tələbələr özlərini qadın kimi hiss etmirlər" - kollecin prezidenti funksiyasını icra edən Sonya Stivens belə deyib. "Amma bununla belə, bizim hər bir tələbəmiz öz şəxsiyyətinə və cinsi seçiminə hörmət duyularaq yasaq hüququna malikdir".

Belə ki, bundan sonra kolleçə təkcə qadınlar yox, eyni zamanda özünü qadın kimi görən, o cür hiss edən kişilər də müraciət edə bilər. Bu yeni sisteme birmənalı yanaşma var. Blogger Roaming Millennial bunun əleyhine çıxış edib və onu "solçuların öz fikirlərini və siyasi bacılışlarını məktəb siyasetinə daşıma cəhd" adlandırib.

Həftə sonu iki saat artıq yatmaq insanı necə təsir edir?

Istirahət günləri normaldan artıq yatmaq, bəlkə də insanların ən zəif yeriindən biridir. Alımlar artıq yuxunun piylənməyə səbəb olduğunu bildirirlər. Her hansı şəxs nə qədər çox yatırsa, bir o qədər də piylənmə ilə əlaqədar xəsteliklər qazanır.

Mütəxəssislərin rəyinə görə, iş və istirahət günlərindəki yuxu müddətinin fərqi bədən üçün təhlükə töredir. Onlar bunu 800-dən çox könlüllü insan üzərində aşdıraraq sübut ediblər. Əvvəlcə könüllülerin çəkisi, boyu ölçülüb, onlardan qan nümunələri götürülüb. Sonra könüllüler arasında neçə saat yatmaları haqqında sorğu aparılıb və maraqlı nəti-



cələr alınıb.

Məlum olub ki, adı iş günü ilə müqayisədə istirahət günü iki saat artıq yatanların çəkiliyi artır və onlarda diabet xəsteli-

yinə meyillilik yaranır. Mütəxəssisler vəziyyətdən çıxış yol üçün feal həyat sürməyi, sehər tezdən idman zallarına getməyi məsləhət bilirlər.

İllərlə içi boş hesab edilan mazardan mumiya çıxdı

Australiya yayım qurumlarında yer alan xəbərə görə, Sidney Universiteti araşdırmaçıları 150 ildir muzeydə qapalı tutulan taxtın içinde mumiya qalıntılarına rast gəlib. Nicholson Muzeyindən arxeoloq Ceym Fraser keçən ilk açdıqları bir qəbir yerində tapdıqları mumiylanmış qalıntıların toxşının 2500 il öncəsinə aid olduğunu açıqladı. Qalıntıların ayaq sümükləri olduğuna işarə edən Fraser, "daha önce Misit məzarını heç aqmamışdım. Amma bu da ona yaxın bir şeydi. Görüşümüz şey inanılmaz dərəcədə təccübəli idi. Nəfəsimizi tutmaqdən başqa bir şey edə bilmədiyimiz bir and id" dedi.

Mütəxəssislərin məzar soyğunçuları tərəfindən ələ keçirilən mumiyanın kime aid olduğunu tapmağa çalışdıqlarıni deyən Fraser yazırlara əsasən mumiyanın eradan əvvəl 600-cü illərdə yaşayan Mer-Neith-it-es adlı bir qadına aid ola biləcəyinə diqqət çəkdi. Qadının bir rahibə və ya inanclı biri olduğunu təxmin etdiklərini deyən Fraser eyni zamanda vurğulayıb ki, mumiylanmış qəbirlerin üzərindəki yazılar heç də hər zaman onun içindəki adama aid olmur.



Fast food işçisi yeməyin içine tüpürdü

Amerikanın Montana statundakı Mizula şəhərində, Pita Pit restoranında bir işçi müştəri üçün hazırladığı sendviçin içine tüpürüb. Bunu kənardan videoya çəkiblər. Restoran əməkdaşı korladığı qida piştiyannı tüstüne ataraq deyib ki, "bunu ona görə elədim ki, artıq gecə saat 3-dür və men evə getmək istəyirəm". Amma müştəri ilə satıcı arasındakı konfliktin nədən qaynaqlığından dəqiqləşdirilməyib.

Təhqiq olunmuş restoran ziynetçisi bu rolik facebookda paylaşış və onu 385 min dəfə izləyiblər. Bundan sonra müəssisənin rehbərliyi üzər təmək zorunda qalıb. Onlar eyni zamanda müştərinin inandırıbları ki, onun yeməyinə tüpürən əməkdaş artıq həmin restoranda çalışır.

Pita Pit - Kanadanın sürətli yemek şəbəkəsinə daxildir. Kampaniya dünyadan 11 ölkəsində 500 müəssisəyə sahibdir. Bunların sırasında Amerika, Kanada, Büyük Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Hindistan, Braziliya, Panama və Tobakko var.



QOÇ - Giley-lərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur getirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.

BÜĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranışın. Əks təqdirde xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

ƏKİZLƏR - Əger bu ayı səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Bu gün müştərek fəaliyyət üçün uğurludur.

XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışınızı tənzimləməlisiniz. Ağlınzı kesməyen işlərə girişməyin.

ŞİR - Martin bu iliq təqvimində bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asın.

QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi tabiətdə deyil, insanlarda və daha çox da özünzdə arayınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.

TƏRƏZİ - Ehtiyatlı olun. Götürmək istədiyi yanlışlıqla yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

ƏQRƏB - İqlimin dəyişkənliliyi səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.

OXATAN - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Gülşən Baharın bu ərəfəsi karyeriniz üçün həddindən ziadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiye həsr edin.

ÖĞLAQ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığını artırın. Söhbət və müzakirələr zamanı özünüzü qururlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

SUTÖKƏN - Maraqlı hadisələr yolunuza gözləyir. Saf işlərlə məşğulluq ruhunuzu gücləndirəcək. Siza ehtiyac duyan insanları ümidişiz qoymayın. Bu gün səxsi işlərinizdə böyük irəliliyişlər də start götürməlidir.

BALIQLAR - Maliyyə sövдəleşmələrinində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasetçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamları rastlaşaçaqsınız.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Əgər qadınsızsa, hər il 2 kilo kosmetika yeyirsiniz

Həkimlər qadınlara kosmetikadan mümkün qədər az istifadə etmələrini məsləhət görürler. Lenta.ru saytının məlumatına görə, amerikalı alımların araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kilogramda kimiyyəvi maddə udduğunu müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlار 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.

Biokimyaçı Rıçard Bensin sözlərinə görə, bu preparatlar bir-birinə qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər. Məsələn, adı dodaq boyası ağız boşluğununa düşən zaman tüpürkədə və mədədə uzun müddət qalan fermentlərə parçalanır.

Qırışlara qarşı kremlərin tərkibində olan kimiyyəvi maddələr də dəriyə çəkilən zaman heç bir manə olmadan qana keçir



Səhifəni hazırladı: SELCAN

**Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN**

**"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

e-mail adres: yenimusavat@mail.ru

**Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

**Redaktor:
Nazim SABIROĞLU**

**Lisenziya N: B 114
SAYI: 5.100**